

2802_Az_Æyani_Yekun imtahan testinin sualları

Fənn : 2802 İstehlak mallarının kodlaşdırılması

1 İstənilən çoxluğun (material, əmtəə, xassələr və s.) nisbətən ümumi xarakterik nişanələrinə görə müxtəlif səviyyəli ayrı-ayrı kateqoriyalara və ya qruplara məntiqli qaydada bölünməsi necə adlanır?

- Sertifikatlaşdırma
- Standartlaşdırma
- Kodlaşdırma
- Təsnifat
- Eyniləşdirmə

2 Bir səviyyə hədudunda bir nişanəyə görə aparılan təsnifatlaşdırma necə adlanır?

- Sertifikatlaşdırma
- Standartlaşdırma
- Sinifləşdirmə
- Qruplaşdırma
- Eyniləşdirmə

3 Aşağıdakılardan hansı təsnifatlaşdırmanın başlanğıc pilləsi hesab olunur?

- Sertifikatlaşdırma
- Standartlaşdırma
- Kodlaşdırma
- Qruplaşdırma
- Eyniləşdirmə

4 İlk dəfə sistemləşdirmə məsələləri ilə hansı elm sahəsində məşğul olmuşlar?

- Ədəbiyyatda
- Fizikada
- Riyaziyyatda
- Zoologiya və botanikada
- Tarixdə və coğrafiyada

5 Aşağıdakılardan hansı elmi təsnifləşdirməyə ən yaxşı misaldır?

- Arximed qanunu
- Qlobus
- Dünya xəritəsi
- D.İ.Mendeleyefin dövri qanunu
- Huk qanunu

6 Xəz-dəri mallarının təsnifatlaşdırılması hansı əmtəəşünas-alim tərəfindən aparılmışdır?

- T.S.Ostanovski
- N.S.Alekseyev
- S.S.Polladov

- B.V.Serevitinov
- V.Q.Zaytsev

7 Tikili mallarınnı t snifatlařdırılması hansı  mt  ş nas-alim t r fınd n aparılmıřdır?

- T.S.Ostanovski
- N.S.Alekseyev
- B.V.Serevitinov
- S.S.Polladov
- V.Q.Zaytsev

8 İnřaat mallarınnı t snifatlařdırılması hansı  mt  ş nas-alim  m xsusdur?

- A.H.Quliyev
- S.S.Polladov
- B.V.Serevitinov
- N.S.Alekseyev
- İ.D.Dmitriyev

9 Elektrik mallarınnı t snifatlařdırılması hansı  mt  ş nas-alim t r fınd n aparılmıřdır?

- A.H.Quliyev
- S.S.Polladov
- B.V.Serevitinov
- V.Q.Zaytsev
- İ.D.Dmitriyev

10 M d ni mallarınnı t snifatlařdırılması hansı  mt  ş nas-alim  m xsusdur?

- E.A.Kedrin
- İ.D.Dmitriyev
- S.S.Polladov
- T.S.Ostanovski
- A.H.Quliyev

11 Ayaqqabı mallarınnı t snifatlařdırılması hansı  mt  ş nas-alim t r fınd n aparılmıřdır?

- A.H.Quliyev
- S.S.Polladov
- T.S.Ostanovski
- E.A.Kedrin
- İ.D.Dmitriyev

12 Xalça mallarınnı t snifatlařdırılması hansı  mt  ş nas-alim t r fınd n aparılmıřdır?

- İ.D.Dmitriyev
- T.S.Ostanovski
- E.A.Kedrin
- A.H.Quliyev
- S.S.Polladov

13 Hansı alman alimi təsnifatlaşdırmaya aid çoxlu qiymətli əsərlərin müəllifidir?

- Q.Qrundgen
- S.S.Polladov
- T.S.Ostanovski
- E.A.Kedrin
- İ.D.Dmitriyev

14 Əmtəəşünaslıqda əsas hansı təsnifat sistemləri fərqləndirilir?

- Ticarət və tədris təsnifatı
- Sahə və sənaye təsnifatı
- Sənaye və tədris təsnifatı
- Sahə və tədris təsnifatı
- Sahə və ticarət təsnifatı

15 Ayrı-ayrı mal qruplarını öyrənmək, tədris proqramlarının və dərsliklərin hazırlanması üçün yaradılan təsnifat necə adlanır?

- Sahə təsnifatı
- Müəssisə təsnifatı
- Sənaye təsnifatı
- Tədris təsnifatı
- Ticarət təsnifatı

16 Əmtəəşünaslıq təsnifatı özündə neçə kateqoriyanı birləşdirir?

- 6.0
- 8
- 9
- 10.0
- 7

17 Ümumi təsnifatda qeyri - ərzaq malları neçə yarımbölməyə ayrılır?

- 6.0
- 8.0
- 10.0
- 9
- 7.0

18 Əmtəəşünaslıq təsnifatının birinci pilləsi hansıdır?

- Yarımqrup
- Yarımşinif
- Şinif
- Şöbə
- Qrup

19 Əmtəəşünaslıqda tətbiq edilən təsnifləşdirmənin ikinci pilləsi hansıdır?

- Qrup
- Sınıf
- Şöbə
- Bölmə
- Yarımşınıf

20 Əmtəəşünaslıq təsnifatının üçüncü pilləsi hansıdır?

- Yarımşınıf
- Şöbə
- Bölmə
- Yarım bölmə
- Sınıf

21 Əmtəəşünaslıq təsnifatında bütün istehlak malları neçə bölməyə ayrılır?

- 6.0
- 4.0
- 3.0
- 2.0
- 5.0

22 Əmtəəşünaslıq təsnifatında bütün istehlak malları hansı bölmələrə ayrılır?

- Qeyri-ərzaq və istehlak
- Ərzaq və ictimai iaşə malları
- Sənaye və qeyri-ərzaq malları
- Ərzaq və qeyri-ərzaq malları
- Ərzaq və istehlak

23 Əmtəəşünaslıqda tətbiq edilən təsnifləşdirmənin dördüncü pilləsi hansıdır?

- Yarımşınıf
- Bölmə
- Yarım bölmə
- Sınıf
- Şöbə

24 Yarımşınıf, qrup, yarımqrup hansı təsnifat kateqoriyaları arasında aralıq pillələri təşkil edir?

- Yarımşınıf və yarımqrup
- Bölmə və yarım bölmə
- Şöbə və bölmə
- Sınıf və tip
- Tip və növ

25 Malların əsas təyinatını müəyyənləşdirən təsnifat kateqoriyası hansıdır?

- Yarımşınıf
- Şöbə
- Bölmə

- Yarım bölmə
- Sınıf

26 Malların dəyərini müəyyən edən ümumi nişanələri olan toplayıcı təsnifat kateqoriyası hansıdır?

- Yarım bölmə
- Yarım sınıf
- Şöbə
- Bölmə
- Sınıf

27 Xarakterik konstruktiv xüsusiyyətləri və keyfiyyət nişanələri olan mali müəyyən etməyə imkan verən təsnifat kateqoriyası hansıdır?

- Şöbə
- Yarım bölmə
- Sınıf
- Tip
- Bölmə

28 Müəyyən təyinatı və adı olan mali göstərən təsnifat kateqoriyası hansıdır?

- Bölmə
- Sınıf
- Tip
- Növ
- Yarım bölmə

29 Aşağıdakılardan hansı təsnifləşdirmənin sonuncu bölgü kateqoriyası hesab edilə bilər.

- Bölmə
- Sınıf
- Tip
- Növ
- Yarım bölmə

30 Əmtəəşünaslıqda əsas təsnifat obyektı nədir?

- Markalanma və qablaşdırma
- Keyfiyyət göstəriciləri
- İstehsal üsulları
- İstehlak malları
- İstehlak xasələri

31 Aşağıdakılardan hansı təsnifatlaşdırmanın ən sonuncu kateqoriyasıdır?

- Bölmə
- Növ müxtəlifliyi
- Tip
- Sınıf
- Yarım bölmə

32 Təsnifatlaşdırmanın həyata keçirildiyi əsas xassə və ya nişanə necə adlanır?

- Təsnifat kateqoriyası
- Təsnifat elementi
- Təsnifat obyektı
- Təsnifat əlaməti
- Təsnifat metodu

33 Əmtəəşünaslıqda ən geniş tətbiq edilən təsnifat əlaməti hansıdır?

- Materialın növü
- xassələr
- İstehsal üsulu
- Təyinat
- Keyfiyyət göstəriciləri

34 Əmtəəşünaslıq təsnifatında ali təsnifat kateqoriyası hansıdır?

- Qrup
- Yarımbölmə
- Sınıf
- Şöbə
- Bölmə

35 Malların növlərinin və növ müxtəlifliklərinin müəyyən əlamətlərə görə siyahısı necə adlanır?

- Standartlaşdırma
- Təsnifat
- Nomenklatura
- Çeşid
- Kodlaşdırma

36 Müxtəlif adlarda və növlərdə olan mallar arasından mühüm fərqi təyin edən əsas amil hansıdır?

- Şöbə
- Sınıf
- Təsnifat
- Çeşid
- Qruplaşma

37 Ümumi, yaxud da oxşar təyinatlı, eyni və ya müxtəlif adda olan malların ümumi siyahısı necə adlanır?

- Sınıf
- Çeşid
- Təsnifat
- Nomenklatura
- Qrup

38 Təsnifat nədir?

- Kodun yaradılması, onun təsnifat qruplarına və ya təsnifat obyektlərinə tətbiq olunmasıdır
- Müxtəlif adlarda və növlərdə olan mallar arasından mühüm fərqi təyin edən əsas amildir
- Ümumi, yaxud da oxşar təyinatlı, eyni və ya müxtəlif adda olan malların ümumi siyahısıdır
- İstənilən çoxluğun nisbətən ümumi xarakterik nişanələrinə görə müxtəlif səviyyəli ayrı-ayrı kateqoriyalara və ya qruplara məntiqi qaydada bölünməsidir
- Malların növlərinin və növ müxtəlifliklərinin müəyyən əlamətlərə görə siyahısıdır

39 Qruplaşdırma nədir?

- Ümumi, yaxud da oxşar təyinatlı, eyni və ya müxtəlif adda olan malların ümumi siyahısıdır
- Bir səviyyə həddində bir nişanəyə görə aparılan təsnifatlaşdırma
- Malların növlərinin və növ müxtəlifliklərinin müəyyən əlamətlərə görə siyahısı
- Müxtəlif adlarda və növlərdə olan mallar arasından mühüm fərqi təyin edən əsas amildir

40 B.V.Serevetinov hansı malların təsnifatlaşdırmasını aparmışdır?

- Mədəni malların
- Ayaqqabı mallarının
- Tikili malların
- Xəz-dəri malların
- Eləktirik mallarının

41 S.S.Polladov hansı qrup malların təsnifatlaşdırmasını aparmışdır?

- İnşaat mallarının
- Elektrik mallarının
- Ayaqqabı mallarının
- Tikili malların
- Mədəni malların

42 N.S.Alekseyev hansı qrup malların təsnifatlaşdırmasını aparmışdır?

- Mədəni malların
- Ayaqqabı mallarının
- Tikili malların
- İnşaat mallarının
- Elektrik mallarının

43 V.Q.Zaytsev hansı qrup malların təsnifatlaşdırmasını aparmışdır?

- Mədəni malların
- Tikili malların
- İnşaat mallarının
- Elektrik mallarının
- Ayaqqabı mallarının

44 T.S.Ostanovski hansı qrup malların təsnifatlaşdırmasını aparmışdır?

- Ayaqqabı mallarının
- İnşaat mallarının
- Elektrik mallarının

- Mədəni malların
- Tikili malların

45 E.A.Kedrin hansı qrup malların təsnifatlaşdırmasını aparmışdır?

- Tikili malların
- Elektrik mallarının
- Mədəni malların
- Ayaqqabı mallarının
- İnşaat mallarının

46 A.H.quliyev hansı qrup malların təsnifatlaşdırmasını aparmışdır?

- İnşaat mallarının
- Mədəni malların
- Ayaqqabı mallarının
- Xalça məmulatlarının
- Elektrik mallarının

47 Sahə təsnifatı nədir?

- Malların növlərinin və növ müxtəlifliklərinin müəyyən əlamətlərə görə siyahısıdır
- Ümumi, yaxud da oxşar təyinatlı, eyni və ya müxtəlif adda olan malların ümumi siyahısıdır
- Ayrı-ayrı mal qruplarını öyrənmək, tədris proqramlarının və dərsliklərin hazırlanması üçün yaradılan təsnifatdır
- Müxtəlif sənaye sahələrində, ticarətdə vəs. istifadə olunan təsnifləşdirmə növüdür
- Müxtəlif adlarda və növlərdə olan mallar arasından mühüm fərqi təyin edən əsas amildir

48 Şöbə əmtəəşünaslıq təsnifləşdirməsinin neçənci pilləsidir?

- Beşinci
- Üçüncü
- İkinci
- Birinci
- Dördüncü

49 Bölmə əmtəəşünaslıq təsnifləşdirməsinin neçənci pilləsidir?

- Birinci
- Dördüncü
- Üçüncü
- İkinci
- Beşinci

50 Yarım bölmə əmtəəşünaslıq təsnifatının neçənci pilləsidir?

- İkinci
- Beşinci
- Dördüncü
- Üçüncü
- Birinci

- 51 Sınıf əmtəəşünaslıq təsnifatının neçənci pilləsidir?
- Sonuncu
 İkinci
 Birinci
 Dördüncü
 Üçüncü
- 52 Yarımşnif əmtəəşünaslıq təsnifatının neçənci pilləsidir?
- Üçüncü
 Beşinci
 Altıncı
 İkinci
 Dördüncü
- 53 Qrup əmtəəşünaslıq təsnifatının neçənci pilləsidir?
- İkinci
 Dördüncü
 Beşinci
 Altıncı
 Üçüncü
- 54 Yarımqrup əmtəəşünaslıq təsnifatının neçənci pilləsidir?
- Üçüncü
 Beşinci
 Altıncı
 Yeddinci
 Dördüncü
- 55 Tip əmtəəşünaslıq təsnifatının neçənci kateqoriyasıdır?
- Dördüncü
 Altıncı
 Yeddinci
 Səkkizinci
 Beşinci
- 56 Əmtəəşünaslıq təsnifat sisteminin səkkizinci kateqoriyası hansıdır?
- Yarımölmə
 Sınıf
 Növ
 Tip
 Yarımşnif
- 57 Növ əmtəəşünaslıq təsnifatının neçənci kateqoriyasıdır?
- Beşinci

- Yeddinci
- Səkkizinci
- Doqquzuncu
- Altıncı

58 Əmtəəşünaslıq təsnifat sisteminin doqquzuncu kateqoriyası hansıdır?

- Tip
- Yarımsınıf
- Sınıf
- Növ
- Yarımbölmə

59 Əmtəəşünaslıq təsnifat sisteminin sonuncu kateqoriyası hansıdır?

- Yarımbölmə
- Sınıf
- Növ
- Növ müxtəlifliyi
- Yarımsınıf

60 Növ müxtəlifliyi əmtəəşünaslıq təsnifatının neçənci kateqoriyasıdır?

- Altıncı
- Səkkizinci
- Doqquzuncu
- Sonuncu
- Yeddinci

61 Tədris təsnifatı nədir?

- Mallar növlərinin və növ müxtəlifliklərinin müəyyən əlamətlərə görə siyahısıdır
- Ümumi, yaxud da oxşar təyinatlı, eyni və ya müxtəlif adda olan malların ümumi siyahısıdır
- Müxtəlif sənaye sahələrində, ticarətdə və s. istifadə olunan təsnifləşdirmə növüdür
- Ayrı-ayrı mal qruplarını öyrənmək, tədris proqramlarının və dərsliklərin hazırlanması üçün yaradılan təsnifatdır
- Müxtəlif adlarda və növlərdə olan mallar arasında mühüm fərqi təyin edən əsas amildir

62 Təsnifatlaşdırmanın neçə metodu fərqləndirilir?

- 6.0
- 4.0
- 3.0
- 2.0
- 5.0

63 Hansı təsnifatlaşdırma metodları fərqləndirilir?

- Paralel və faset
- Sıra və sıra-seriya
- Sıra və ardıcıl

- İyerarxiyalı və faset
- İyerarxiyalı və ardıcıl

64 Obyektlər çoxluğunun tabeli təsnifat qruplarına ardıcıl olaraq bölünməsi necə adlanır?

- Dərinləşdirilmiş təsnifat metodu
- Faset təsnifat metodu
- Paralel təsnifat metodu
- İyerarxi təsnifat metodu
- Riyazi təsnifat metodu

65 İyerarxi təsnifat metodunun əsas xüsusiyyəti hansıdır?

- Pillələrin olmaması
- Təsnifat qruplarının arasında zəif əlaqənin olması
- Təsnifat qruplarının arasında sıx əlaqənin olması
- Qruplaşmaların eyni əlamət üzrə aparılması
- Təsnifat qruplarının arasında əlaqənin olmaması

66 İyerarxi təsnifatda təsnifatlaşdırılan qrupların məcmusu necə adlanır?

- Təsnifat obyektı
- Təsnifat nişanəsi
- Təsnifat əlaməti
- Təsnifat pilləsi
- Təsnifat elementi

67 İyerarxi təsnifatda təsnifat əlamətlərinin və pillələrin miqdarı nəyi ifadə edir?

- Təsnifat elementi
- Təsnifatın dərinliyi
- Təsnifat pilləsi
- Təsnifat əlaməti
- Təsnifat nişanəsi

68 Təsnifat pilləsi nədir?

- İyerarxi təsnifatda təsnifat qruplarının ümumi miqdarıdır
- İyerarxi təsnifatda təsnifat əlamətlərinin miqdarıdır
- İyerarxi təsnifatda təsnifat əlamətlərinin və pillələrin miqdarıdır
- İyerarxi təsnifatda təsnifatlaşdırılan qrupların məcmusudur
- İyerarxi təsnifatda təsnifat obyektlərinin miqdarıdır

69 Təsnifatın dərinliyi nədir?

- İyerarxi təsnifatda təsnifat qruplarının ümumi miqdarıdır
- İyerarxi təsnifatda təsnifat əlamətlərinin miqdarıdır
- İyerarxi təsnifatda təsnifatlaşdırılan qrupların məcmusudur
- İyerarxi təsnifatda təsnifat əlamətlərinin və pillələrin miqdarıdır
- İyerarxi təsnifatda təsnifat obyektlərinin miqdarıdır

70 3 pillədən ibarət olan iyerarxik təsnifatın dərinliyi nə qədərdir?

- 6.0
 4.0
 2.0
 3.0
 5.0

71 Obyektlər çoxluğunun müstəqil təsnifat qruplarına bölünməsi neçə adlanır?

- Silsilə-sıra təsnifat metodu
 Ardıcıl təsnifat metodu
 İyerarxik təsnifat metodu
 Faset təsnifat metodu
 Sıra təsnifat metodu

72 Praktikada iyerarxik təsnifatın dərinliyi adətən hansı qiyməti aşmır?

- 3.0
 12.0
 15.0
 10.0
 8.0

73 İyerarxik təsnifatın dərinliyinin çox yüksək olması nəyə səbəb olur?

- Malın təsviri haqqında az informasiya əldə edilir
 Təsnifat pillələri azalır
 Onun praktiki tətbiqini asanlaşdırır
 Onun praktiki tətbiqini çətinləşdirir
 Təsnifat qrupları azalır

74 Fransız dilindən tərcümədə faset sözünün mənası nədir?

- Pilləli bölgü
 Ardıcıl bölgü
 Qeyri-düzgün formalı mirvari
 Yonulmuş daşın tilləri
 Paralel bölgü

75 Hansı sözün fransız dilindən tərcüməsi “yonulmuş daşın tilləri” mənasını verir?

- Stil
 Aisthetikos
 Assortiment
 Faset
 Modus

76 Faset təsnifat metodu nədir?

- Obyektlər çoxluğunun yarımqruplara bölünməsidir

- Obyektlər çoxluğunun qruplaşmasıdır
- Obyektlər çoxluğunun tabeli təsnifat qruplarına ardıcıl olaraq bölünməsidir
- Obyektlər çoxluğunun müstəqil təsnifat qruplarına bölünməsidir
- Obyektlər çoxluğunun siniflərə bölünməsidir

77 İyerarxik təsnifat metodu nədir?

- Obyektlər çoxluğunun yarımqruplara bölünməsidir
- Obyektlər çoxluğunun qruplaşmasıdır
- Obyektlər çoxluğunun müstəqil təsnifat qruplarına bölünməsidir
- Obyektlər çoxluğunun tabeli təsnifat qruplarına ardıcıl olaraq bölünməsidir
- Obyektlər çoxluğunun siniflərə bölünməsidir

78 Faset təsnifat metodu nə zaman tətbiq olunur?

- Təsnifat qruplarının sayını artırmaq lazım gəldikdə
- Pilləli təsnifat yaratmaq lazım gəldikdə
- Mal haqqında dəqiq informasiya vermək lazım gəldikdə
- Təsnifat əlamətlərinin sayının artırılması lazım gəldikdə
- Dörin təsnifatlaşdırma lazım gəldikdə

79 Faset təsnifatının əsas xüsusiyyəti nədir?

- Qruplaşmaların eyni əlamət üzrə aparılması
- Təsnifat qruplarının arasında zəif əlaqənin olması
- Təsnifat qruplarının arasında sıx əlaqənin olması
- Təsnifat qruplarının arasında heç bir əlaqənin olmaması
- Pillələrin olması

80 Təsnifat obyektlərinin və ya təsnifat qruplaşmalarının adlarının və kodlarının sistemləşdirilmiş məcmusunu özündə əks etdirən rəsmi sənəd neçə adlanır?

- Təsnifləşdirici
- Standart
- Kodlaşdırma sistemi
- Kodlaşdırıcı
- Preyskurant

81 Təsnifləşdiricinin mövqeyi və tutumu nəyi ifadə edir?

- Metodlarını
- Növlərini
- Kateqoriyalarını
- Strukturunu
- Tətbiq sahələrini

82 Təsnifatlaşdırılan qrupların və ya təsnifat obyektlərinin adları və kodları necə adlanır?

- Təsnifləşdiricinin tətbiq sahələri
- Təsnifləşdiricinin kateqoriyası
- Təsnifləşdiricinin tutumu

- Təsnifləşdiricinin mövqeyi
- Təsnifləşdiricinin növləri

83 Təsnifləşdiricinin mövqələrinin ən yüksək sayı necə adlanır?

- Təsnifləşdiricinin əmsalı
- Təsnifləşdiricinin nömrəsi
- Təsnifləşdiricinin mövqeyi
- Təsnifləşdiricinin tutumu
- Təsnifləşdiricinin sayı

84 Təsnifləşdiricilər neçə kateqoriyaya bölünür?

- 6.0
- 4.0
- 2.0
- 3.0
- 5.0

85 Təsnifləşdiricinin təsdiq olunmasından və tətbiq sahəsindən asılı olaraq onun məxsus olduğu qrupu göstərən əlamət necə adlanır?

- Təsnifləşdiricinin sayı
- Təsnifləşdiricinin mövqeyi
- Təsnifləşdiricinin tutumu
- Təsnifləşdiricinin kateqoriyası
- Təsnifləşdiricinin nömrəsi

86 Təsnifləşdiricilərin hansı kateqoriyaları fərqləndirilir?

- Tədris, ticarət, müəssisə
- Dövlət, ticarət, sənaye
- Sənaye, ticarət, sahə
- Dövlət, sahə, müəssisə
- Tədris, sahə, müəssisə

87 Dövlət Standartlaşdırma Komitəsi tərəfindən təsdiq edilən və avtomatlaşdırılmış idarəetmə sistemlərində tətbiq edilən təsnifləşdirici necə adlanır?

- Ticarət təsnifləşdiricisi
- Müəssisə təsnifləşdiricisi
- Sahə təsnifləşdiricisi
- Ümumdövlət təsnifləşdiricisi
- Sənaye təsnifləşdiricisi

88 Hər hansı sahənin avtomatlaşdırılmış idarəetmə sisteminə müəyyən olunmuş qaydada tətbiq edilmək üçün daxil edilən təsnifləşdirici necə adlanır?

- Ticarət təsnifləşdiricisi
- Müəssisə təsnifləşdiricisi
- Ümumdövlət təsnifləşdiricisi

- Sahə təsnifləşdiricisi
 Sahə təsnifləşdiricisi

89 Müəssisənin avtomatlaşdırılmış idarəetmə sisteminə müəyyən olunmuş qaydada tətbiq edilmək üçün daxil edilən təsnifləşdirici necə adlanır?

- Ticarət təsnifləşdiricisi
 Ümumdövlət təsnifləşdiricisi
 Sahə təsnifləşdiricisi
 Müəssisə təsnifləşdiricisi
 Sənaye təsnifləşdiricisi

90 Təsnifləşdirici nədir?

- İşarələrin kod əlifbasındakı sayıdır
 Kodun tərkibinin şərti işarələri və bu tərkibdə işarələrin yerləşmə ardıcılığıdır
 Təsnifat qruplarının və ya təsnifat obyektlərinin verilmiş çoxluğunun kodlaşdırılmasının qayda və metodlarının məcmusudur
 Təsnifat obyektlərinin və ya təsnifat qruplaşmalarının adlarının və kodlarının sistemləşdirilmiş məcmusunu özündə əks etdirən rəsmi sənəddir
 Kodun yaradılması üçün istifadə edilən işarələr sistemidir

91 Təsnifləşdiricinin mövqeyi (pozisiyası) nədir?

- Təsnifat qruplarının və ya təsnifat obyektlərinin verilmiş çoxluğunun kodlaşdırılmasının qayda və metodlarının məcmusudur
 Təsnifləşdiricinin təsdiq olunmasından və tətbiq sahəsindən asılı olaraq onun məxsus olduğu qrupu göstərən əlamətdir
 Təsnifləşdiricinin mövqələrinin ən yüksək sayıdır
 Təsnifatlaşdırılan qrupların və ya təsnifat obyektlərinin adları və kodlarıdır
 Təsnifat obyektlərinin və ya təsnifat qruplaşmalarının adlarının və kodlarının sistemləşdirilmiş məcmusunu özündə əks etdirən rəsmi sənəddir

92 Təsnifləşdiricinin strukturu dedikdə nə başa düşülür?

- Təsnifat obyektlərinin sayı
 Təsnifləşdiricinin təsdiq olunmasından və tətbiq sahəsindən asılı olaraq onun məxsus olduğu qrupu göstərən əlamət
 Təsnifləşdiricinin mövqələrinin ən yüksək sayı
 Təsnifləşdiricinin mövqeyi və tutumu
 Təsnifat qruplarının sayı

93 Təsnifləşdiricinin kateqoriyası nədir?

- Təsnifatlaşdırılan qrupların və ya təsnifat obyektlərinin adları və kodlarıdır
 Təsnifat qruplarının və ya təsnifat obyektlərinin verilmiş çoxluğunun kodlaşdırılmasının qayda və metodlarının məcmusudur
 Təsnifat obyektlərinin və ya təsnifat qruplaşmalarının adlarının və kodlarının sistemləşdirilmiş məcmusunu özündə əks etdirən rəsmi sənəddir
 Təsnifləşdiricinin mövqələrinin ən yüksək sayıdır
 Təsnifləşdiricinin təsdiq olunmasından və tətbiq sahəsindən asılı olaraq onun məxsus olduğu qrupu göstərən əlamətdir

94 Təsnifləşdiricinin tutumu dedikdə nə başa düşülür?

- Kodların sayı
- Təsnifat qruplarının sayı
- Təsnifləşdiricinin təsdiq olunmasından və tətbiq sahəsindən asılı olaraq onun məxsus olduğu qrupu göstərən əlamət
- Təsnifləşdiricinin mövqelərinin ən yüksək sayı
- Təsnifat obyektlərinin sayı

95 Ümumdövlət təsnifləşdiricisi nədir?

- Ticarət sahəsinin avtomatlaşdırılmış idarəetmə sisteminə müəyyən olunmuş qaydada tətbiq edilmək üçün daxil edilən təsnifləşdiricidir
- Müəssisənin avtomatlaşdırılmış idarəetmə sisteminə müəyyən olunmuş qaydada tətbiq edilmək üçün daxil edilən təsnifləşdirici
- Hər hansı sahənin avtomatlaşdırılmış idarəetmə sisteminə müəyyən olunmuş qaydada tətbiq edilmək üçün daxil edilən təsnifləşdirici
- Dövlət Standartlaşdırma Komitəsi tərəfindən təsdiq edilən və avtomatlaşdırılmış idarəetmə sistemlərində tətbiq edilən təsnifləşdiricidir
- Sənaye sahələrinin avtomatlaşdırılmış idarəetmə sisteminə müəyyən olunmuş qaydada tətbiq edilmək üçün daxil edilən təsnifləşdiricidir

96 Sahə təsnifləşdiricisi nədir?

- Ticarət sahəsinin avtomatlaşdırılmış idarəetmə sisteminə müəyyən olunmuş qaydada tətbiq edilmək üçün daxil edilən təsnifləşdiricidir
- Müəssisənin avtomatlaşdırılmış idarəetmə sisteminə müəyyən olunmuş qaydada tətbiq edilmək üçün daxil edilən təsnifləşdiricidir
- Dövlət Standartlaşdırma Komitəsi tərəfindən təsdiq edilən və avtomatlaşdırılmış idarəetmə sistemlərində tətbiq edilən təsnifləşdiricidir
- Hər hansı sahənin avtomatlaşdırılmış idarəetmə sisteminə müəyyən olunmuş qaydada tətbiq edilmək üçün daxil edilən təsnifləşdiricidir
- Sənaye sahələrinin avtomatlaşdırılmış idarəetmə sisteminə müəyyən olunmuş qaydada tətbiq edilmək üçün daxil edilən təsnifləşdiricidir

97 Müəssisə təsnifləşdiricisi nədir?

- Ticarət sahəsinin avtomatlaşdırılmış idarəetmə sisteminə müəyyən olunmuş qaydada tətbiq edilmək üçün daxil edilən təsnifləşdiricidir
- Dövlət Standartlaşdırma Komitəsi tərəfindən təsdiq edilən və avtomatlaşdırılmış idarəetmə sistemlərində tətbiq edilən təsnifləşdiricidir
- Hər hansı sahənin avtomatlaşdırılmış idarəetmə sisteminə müəyyən olunmuş qaydada tətbiq edilmək üçün daxil edilən təsnifləşdiricidir
- Müəssisənin avtomatlaşdırılmış idarəetmə sisteminə müəyyən olunmuş qaydada tətbiq edilmək üçün daxil edilən təsnifləşdiricidir
- Sənaye sahələrinin avtomatlaşdırılmış idarəetmə sisteminə müəyyən olunmuş qaydada tətbiq edilmək üçün daxil edilən təsnifləşdiricidir

98 İstehlak mallarının çeşidi yeləşdirilməsinə görə:

- Yarımsınıflərə bölünür
- Növ müxtəlifliklərinə bölünür
- Növlərə bölünür
- Qruplara bölünür
- Sınıflərə bölünür

99 İstehlak mallarının çeşidi tələbi ödəmə dərəcəsinə görə:

- Yarım siniflərə bölünür
- Növ müxtəlifliklərinə bölünür
- Qruplara bölünür
- Növlərə bölünür
- Siniflərə bölünür

100 İstehlak mallarının çeşidi tələbi ödəmə dərəcəsinə görə:

- Yarım siniflərə bölünür
- Növ müxtəlifliklərinə bölünür
- Qruplara bölünür
- Növlərə bölünür
- Siniflərə bölünür

101 İstehlak mallarının çeşidi istehlak xarakterinə görə:

- Yarım siniflərə bölünür
- Qruplara bölünür
- Növlərə bölünür
- Növ müxtəlifliklərinə bölünür
- Siniflərə bölünür

102 İstehlak mallarının çeşidi hansı əlamətinə görə qruplara bölünür?

- Keyfiyyətinə görə
- İstehlak xarakterinə görə
- Tələbi ödəmə dərəcəsinə görə
- Yerləşdirilməsinə görə
- Xassələrinə görə

103 İstehlak mallarının çeşidi hansı əlamətinə görə növlərə bölünür?

- Keyfiyyətinə görə
- İstehlak xarakterinə görə
- Yerləşdirilməsinə görə
- Tələbi ödəmə dərəcəsinə görə
- Xassələrinə görə

104 İstehlak mallarının çeşidi hansı əlamətinə görə növ müxtəlifliklərinə bölünür?

- Keyfiyyətinə görə
- Yerləşdirilməsinə görə
- Tələbi ödəmə dərəcəsinə görə
- İstehlak xarakterinə görə
- Xassələrinə görə

105 İstehlak mallarının çeşidi hansı əlamətinə görə yarımqruplara bölünür?

- Keyfiyyətinə görə
- Yerləşdirilməsinə görə
- Tələbi ödəmə dərəcəsinə görə

- Tələbi ödəmə dairəsinə görə
- Xassələri görə

106 Qruplaşma:

- İstehlak mallarının çeşidinin istehlak xarakterinə görə bölünməsidir
- İstehlak mallarının çeşidinin yerləşdirilməsinə görə bölünməsidir
- İstehlak mallarının çeşidinin qiymətinə görə bölünməsidir
- İstehlak mallarının çeşidinin istehlak xassələrinə görə bölünməsidir
- İstehlak mallarının çeşidinin tələbi ödəmə dərəcəsinə görə bölünməsidir

107 Yarımqrup:

- İstehlak mallarının çeşidinin istehlak xassələrinə görə bölünməsidir
- İstehlak mallarının çeşidinin tələbi ödəmə dairəsinə görə bölünməsidir
- İstehlak mallarının çeşidinin yerləşdirilməsinə görə bölünməsidir
- İstehlak mallarının çeşidinin tələbi ödəmə dərəcəsinə görə bölünməsidir
- İstehlak mallarının çeşidinin istehlak xarakterinə görə bölünməsidir

108 Növ

- İstehlak mallarının çeşidinin qiymətinə görə bölünməsidir
- İstehlak mallarının çeşidinin istehlak xarakterinə görə bölünməsidir
- İstehlak mallarının çeşidinin yerləşdirilməsinə görə bölünməsidir
- İstehlak mallarının çeşidinin tələbi ödəmə dərəcəsinə görə bölünməsidir
- İstehlak mallarının çeşidinin istehlak xassələrinə görə bölünməsidir

109 Növ mütəlifliyi nədir?

- İstehlak mallarının çeşidinin qiymətinə görə bölünməsidir
- İstehlak mallarının çeşidinin yerləşdirilməsinə görə bölünməsidir
- İstehlak mallarının çeşidinin tələbi ödəmə dərəcəsinə görə bölünməsidir
- İstehlak mallarının çeşidinin istehlak xarakterinə görə bölünməsidir
- İstehlak mallarının çeşidinin istehlak xassələrinə görə bölünməsidir

110 Mal nomenklaturası nədir?

- İstehlak mallarının çeşidinin yerləşdirilməsinə görə bölünməsidir
- Müxtəlif adlarda və növlərdə olan mallar arasından mühüm fərqi təyin edən əsas amildir
- İstənilən çoxluğun nisbətən ümumi xarakterik nişanələrinə görə müxtəlif səviyyəli ayrı-ayrı kateqoriyalara və ya qruplara məntiqi qaydada bölünməsidir
- Ümumi, yaxud da oxşar təyinatlı, eyni və ya müxtəlif adda olan malların ümumi siyahısı
- Malların növlərinin və növ müxtəlifliklərinin müəyyən əlamətlərə görə siyahısı

111 Çeşid və mal nomenklaturası anlayışlarının bir-birinə yaxınlığı nədədir?

- Hər ikisi malın dəyərini ifadə edir
- Hər ikisi istehlak xassəsidir
- Hər ikisi təsnifat əlamətidir
- Hər ikisi malların siyahısı deməkdir
- Hər ikisi malın təyinatını bildirir

112 Hansı anlayışlar malların siyahısını ifadə edir?

- Qrup və yarımqrup
- Təsnifat və mal nomenklaturası
- Çeşid və təsnifat
- Mal nomenklaturası və çeşid
- Təsnifat və kodlaşdırma

113 Çeşid termini hansı sözdən götürülmüşdür?

- İyarexiya
- Modus
- Faset
- Assortiment
- Stil

114 “Assortiment” sözü fransız dilindən tərcümədə hansı mənanı verir?

- Qruplaşdırma
- Nomenklatura
- Təsnifat
- Çeşid
- Kodlaşdırma

115 “Mal nomenklaturası” və “çeşid” arasındakı fərqlənmə nə ilə bağlıdır?

- Təsnifat əlaməti ilə
- Əhatə dairəsi ilə
- Tələbatla
- Təyinatla
- Bölgü ilə

116 Malların çeşidi:

- Malların keyfiyyətini idarə etmək üçündür
- Müəyyən peşə fəaliyyətini nizama salmaq üçündür
- Müxtəlif sahələrdə tətbiq edilmək üçündür
- İstehlakçıların tələbatını ödəmək üçündür
- Mallara olan tələbatı proqnozlaşdırmaq üçündür

117 Malların çeşidi neçə qrupa bölünür?

- 6.0
- 4.0
- 3.0
- 2.0
- 5.0

118 Malların çeşidi hansı qruplara bölünür?

- Qrup çeşidi və markalı çeşid

- Sahə və ticarət çeşidi
- Sənaye və istehsal çeşidi
- Sənaye və ticarət çeşidi
- Sadə və mürəkkəb çeşid

119 Sənaye və ticarət çeşidi:

- Malların istehsal qruplarıdır
- Malların təsnifat qruplarıdır
- Malların çeşid qruplarıdır
- Malların ticarət qruplarıdır
- Malların kodlaşdırma qruplarıdır

120 İstehsalat imkanlarından asılı olaraq istehsal olunan malların yığımı necə adlanır?

- Geniş çeşid
- Markalı çeşid
- Ticarət çeşidi
- Sənaye çeşidi
- Qrup çeşidi

121 Sənaye çeşidi başqa sözlə necə adlanır?

- Geniş çeşid
- Markalı çeşid
- Ticarət çeşidi
- İstehsalat çeşidi
- Qrup çeşidi

122 İstehsalat çeşidi başqa sözlə necə adlanır?

- Geniş çeşid
- Markalı çeşid
- Ticarət çeşidi
- Sənaye çeşidi
- Qrup çeşidi

123 Ticarət müəssisələrində istehsal çeşidi hansı çeşidə çevrilir?

- Markalı çeşidə
- İstehsalat çeşidinə
- Sənaye çeşidinə
- Ticarət çeşidinə
- Qrup çeşidinə

124 Pərakəndə və topdan ticarət müəssisələrinin dövriyyə sferasında olan malların siyahısı necə adlanır?

- Geniş çeşid
- Markalı çeşid
- İstehsalat çeşidi
- Ticarət çeşidi

Qrup çeşidi

125 Müxtəlif malların, yaxud da onların növ müxtəlifliyinin ümumi mal dövrüyyəsi həcminə miqdarla nisbəti necə adlanır?

- Qrup çeşidi
 Mürəkkəb çeşid
 Sadə çeşid
 Çeşid quruluşu
 Markalı çeşid

126 Gündəlik tələbat malları satılan mağazalardakı mal çeşidi necə adlanır?

- Qrup çeşidi
 Mürəkkəb çeşid
 Çeşid quruluşu
 Sadə çeşid
 Markalı çeşid

127 Fasonuna, ölçüsünə, təyinatına görə fərqlənən, çoxlu miqdarda növü, növ müxtəlifliyi olan mal nomenklaturası necə adlanır?

- Qrup çeşidi
 Çeşid quruluşu
 Sadə çeşid
 Mürəkkəb çeşid
 Markalı çeşid

128 Ticarət şəbəkəsində mövcud olan malların növlərinin və adlarının siyahısı necə adlanır?

- Çeşid quruluşu
 Sadə çeşid
 Mürəkkəb çeşid
 Minimum çeşid
 Markalı çeşid

129 Uyğun tələbatları ödəyən, ümumi əlamətləri ilə birləşmiş eyni mallar yığını necə adlanır?

- Çeşid quruluşu
 Mürəkkəb çeşid
 Minimal çeşid
 Qrup çeşidi
 Sadə çeşid

130 Uyğun tələbatı ödəyən müxtəlif əlamətli və adlı mallar yığını necə adlanır?

- Sadə çeşid
 Minimal çeşid
 Qrup çeşidi
 Növ əlaməti üzrə çeşid
 Mürəkkəb çeşid

131 Markalı adlar və yaxud markalı qruplara aid olan eyni əlamətli mal yığımı necə adlanır?

- Mürəkkəb çeşid
- Qrup çeşidi
- Növ əlaməti üzrə çeşid
- Markalı çeşid
- Minimal çeşid

132 Xeyli miqdarda yarımqrup, növ əlamətində, müxtəliflikdə, adda olan malların yığımı necə adlanır?

- Minimal çeşid
- Növ əlaməti üzrə çeşid
- Markalı çeşid
- Geniş çeşid
- Qrup çeşidi

133 Köməkçi funksiyanı yerinə yetirən malların yığımı necə adlanır?

- Qrup çeşidi
- Markalı çeşid
- Geniş çeşid
- Rast gələn çeşid
- Növ əlaməti üzrə çeşid

134 Funksional təyinatın çoxmüxtəlifliyi ilə fərqlənən, ayrı-ayrı qrupda, adda olan malların çeşidi necə adlanır?

- Növ əlaməti üzrə çeşid
- Geniş çeşid
- Rast gələn çeşid
- Qarışıq çeşid
- Markalı çeşid

135 Real əsaslandırılmış tələbatı tam ödəyən mallar toplusu necə adlanır?

- Markalı çeşid
- Rast gələn çeşid
- Qarışıq çeşid
- Səmərəli çeşid
- Geniş çeşid

136 Sənaye çeşidi nədir?

- Fasonuna, ölçüsünə, təyinatına görə fərqlənən, çoxlu miqdarda növü, növ müxtəlifliyi olan mal nomenklaturasıdır
- Müxtəlif malların, yaxud da onların növ müxtəlifliyinin ümumi mal dövrüyyəsi həcmində miqdarla nisbətidir
- Pərakəndə və topdan ticarət müəssisələrinin dövrüyyə sferasında olan malların siyahısıdır
- İstehsalat imkanlarından asılı olaraq istehsal olunan malların yığımıdır
- Gündəlik tələbat malları satılan mağazalardakı mal çeşididir

137 Ticarət çeşidi nədir?

- Fasonuna, ölçüsünə, təyinatına görə fərqlənən, çoxlu miqdarda növü, növ müxtəlifliyi olan mal nomenklaturasıdır
- Müxtəlif malların, yaxud da onların növ müxtəlifliyinin ümumi mal dövrüyyəsi həcmində miqdarla nisbətidir
- İstehsalat imkanlarından asılı olaraq istehsal olunan malların yığıdır
- Pərakəndə və topdan ticarət müəssisələrinin dövrüyyə sferasında olan malların siyahısıdır
- Gündəlik tələbat malları satılan mağazalardakı mal çeşididir

138 Çeşid quruluşu nədir?

- Fasonuna, ölçüsünə, təyinatına görə fərqlənən, çoxlu miqdarda növü, növ müxtəlifliyi olan mal nomenklaturasıdır
- İstehsalat imkanlarından asılı olaraq istehsal olunan malların yığıdır
- Pərakəndə və topdan ticarət müəssisələrinin dövrüyyə sferasında olan malların siyahısıdır
- Müxtəlif malların, yaxud da onların növ müxtəlifliyinin ümumi mal dövrüyyəsi həcmində miqdarla nisbətidir
- Gündəlik tələbat malları satılan mağazalardakı mal çeşididir

139 Sadə çeşid hansı çeşiddir?

- Fasonuna, ölçüsünə, təyinatına görə fərqlənən, çoxlu miqdarda növü, növ müxtəlifliyi olan mal nomenklaturasıdır
- Pərakəndə və topdan ticarət müəssisələrinin dövrüyyə sferasında olan malların siyahısıdır
- Müxtəlif malların, yaxud da onların növ müxtəlifliyinin ümumi mal dövrüyyəsi həcmində miqdarla nisbətidir
- Gündəlik tələbat malları satılan mağazalardakı mal çeşididir
- İstehsalat imkanlarından asılı olaraq istehsal olunan malların yığıdır

140 Mürəkkəb mal çeşidi nədir?

- İstehsalat imkanlarından asılı olaraq istehsal olunan malların yığıdır
- Müxtəlif malların, yaxud da onların növ müxtəlifliyinin ümumi mal dövrüyyəsi həcmində miqdarla nisbətidir
- Gündəlik tələbat malları satılan mağazalardakı mal çeşididir
- Fasonuna, ölçüsünə, təyinatına görə fərqlənən, çoxlu miqdarda növü, növ müxtəlifliyi olan mal nomenklaturasıdır
- Pərakəndə və topdan ticarət müəssisələrinin dövrüyyə sferasında olan malların siyahısıdır

141 İstehsalat çeşidi nədir?

- Pərakəndə və topdan ticarət müəssisələrinin dövrüyyə sferasında olan malların siyahısıdır
- Gündəlik tələbat malları satılan mağazalardakı mal çeşididir
- Fasonuna, ölçüsünə, təyinatına görə fərqlənən, çoxlu miqdarda növü, növ müxtəlifliyi olan mal nomenklaturasıdır
- İstehsalat imkanlarından asılı olaraq istehsal olunan malların yığıdır
- Müxtəlif malların, yaxud da onların növ müxtəlifliyinin ümumi mal dövrüyyəsi həcmində miqdarla nisbətidir

142 Minimum çeşid nəyə deyilir?

- Xeyli miqdarda yarımqrup, növ əlamətində, müxtəliflikdə, adda olan malların yığıdır
- Uyğun tələbatı ödəyən müxtəlif əlamətli və adlı mallar yığıdır
- Uyğun tələbatları ödəyən, ümumi əlamətləri ilə birləşmiş eyni mallar yığıdır
- Ticarət şəbəkəsində mövcud olan malların növlərinin və adlarının siyahısıdır
- Markalı adlar və yaxud markalı qruplara aid olan eyni əlamətli mal yığıdır

143 Hansı malların yığını qrup çeşidi adlanır?

- Xeyli miqdarda yarımqrup, növ əlamətində, müxtəliflikdə, adda olan malların yığıımı
- Uyğun tələbatı ödəyən müxtəlif əlamətli və adlı mallar yığıımı
- Ticarət şəbəkəsində mövcud olan malların növlərinin və adlarının siyahısı
- Uyğun tələbatları ödəyən, ümumi əlamətləri ilə birləşmiş eyni mallar yığıımı
- Markalı adlar və yaxud markalı qruplara aid olan eyni əlamətli mal yığıımı

144 Növ əlaməti üzrə çeşid nədir?

- Uyğun tələbatı ödəyən müxtəlif əlamətli və adlı mallar yığıımıdır
- Xeyli miqdarda yarımqrup, növ əlamətində, müxtəliflikdə, adda olan malların yığıımıdır
- Uyğun tələbatları ödəyən, ümumi əlamətləri ilə birləşmiş eyni mallar yığıımıdır
- Ticarət şəbəkəsində mövcud olan malların növlərinin və adlarının siyahısıdır
- Markalı adlar və yaxud markalı qruplara aid olan eyni əlamətli mal yığıımıdır

145 Hansı malların yığıımı geniş çeşid adlanır?

- Markalı adlar və yaxud markalı qruplara aid olan eyni əlamətli mal yığıımı
- Ticarət şəbəkəsində mövcud olan malların növlərinin və adlarının siyahısı
- Uyğun tələbatları ödəyən, ümumi əlamətləri ilə birləşmiş eyni mallar yığıımı
- Xeyli miqdarda yarımqrup, növ əlamətində, müxtəliflikdə, adda olan malların yığıımı
- Uyğun tələbatı ödəyən müxtəlif əlamətli və adlı mallar yığıımı

146 Markalı çeşid nədir?

- Uyğun tələbatı ödəyən müxtəlif əlamətli və adlı mallar yığıımıdır
- Ticarət şəbəkəsində mövcud olan malların növlərinin və adlarının siyahısıdır
- Xeyli miqdarda yarımqrup, növ əlamətində, müxtəliflikdə, adda olan malların yığıımıdır
- Markalı adlar və yaxud markalı qruplara aid olan eyni əlamətli mal yığıımıdır
- Uyğun tələbatları ödəyən, ümumi əlamətləri ilə birləşmiş eyni mallar yığıımıdır

147 Hansı malların yığıımı rast gələn çeşid adlanır?

- Uyğun tələbatı ödəyən müxtəlif əlamətli və adlı mallar yığıımı
- Uyğun tələbatları ödəyən, ümumi əlamətləri ilə birləşmiş eyni mallar yığıımı
- Xeyli miqdarda yarımqrup, növ əlamətində, müxtəliflikdə, adda olan malların yığıımı
- Köməkçi funksiyanı yerinə yetirən malların yığıımı
- Ticarət şəbəkəsində mövcud olan malların növlərinin və adlarının siyahısı

148 Qarışıq çeşid nədir?

- Uyğun tələbatları ödəyən, ümumi əlamətləri ilə birləşmiş eyni mallar yığıımıdır
- Xeyli miqdarda yarımqrup, növ əlamətində, müxtəliflikdə, adda olan malların yığıımıdır
- Markalı adlar və yaxud markalı qruplara aid olan eyni əlamətli mal yığıımıdır
- Funksional təyinatın çoxmüxtəlifliyi ilə fərqlənən, ayrı-ayrı qrupda, adda olan malların çeşididir
- Ticarət şəbəkəsində mövcud olan malların növlərinin və adlarının siyahısıdır

149 Səmərəli çeşid nədir?

- Ticarət şəbəkəsində mövcud olan malların növlərinin və adlarının siyahısıdır
- Markalı adlar və yaxud markalı qruplara aid olan eyni əlamətli mal yığıımıdır
- Funksional təyinatın çoxmüxtəlifliyi ilə fərqlənən, ayrı-ayrı qrupda, adda olan malların çeşididir

- Real əsaslandırılmış tələbatı tam ödəyən mallar toplusudur
- Xeyli miqdarda yarımqrup, növ əlamətində, müxtəliflikdə, adda olan malların yığıdır

150 Təsnifat qruplarının və ya təsnifat obyektlərinin işarələnməsi üçün tətbiq olunan işarə və ya işarələr toplusu necə adlanır?

- Çeşid
- Təsnifat
- Şərti işarə
- Kod
- Nomenklatura

151 Kod nədir?

- Emblemdir
- Yarlıqdır
- Markadır
- İşarə və ya işarələr toplusudur
- Manipulyasiya işarəsidir

152 Kodun yaradılması, onun təsnifat qruplarına və ya təsnifat obyektlərinə tətbiq olunması necə adlanır?

- Identifikasiya
- Artikullaşdırma
- Təsnifatlaşdırma
- Kodlaşdırma
- Standartlaşdırma

153 Kodlaşdırma nədir?

- Malların növlərinin və növ müxtəlifliklərinin müəyyən əlamətlərə görə siyahısıdır
- Ümumi, yaxud da oxşar təyinatlı, eyni və ya müxtəlif adda olan malların ümumi siyahısıdır
- İstənilən çoxluğun nisbətən ümumi xarakterik nişanələrinə görə müxtəlif səviyyəli ayrı-ayrı kateqoriyalara və ya qruplara məntiqi qaydada bölünməsidir
- Kodun yaradılması, onun təsnifat qruplarına və ya təsnifat obyektlərinə tətbiq olunmasıdır
- Müxtəlif adlarda və növlərdə olan mallar arasından mühüm fərqi təyin edən əsas amildir

154 Kodlaşdırmanın məqsədi nədir?

- Malın qiyməti haqqında istehlakçılara informasiya verməkdən ibarətdir
- Müxtəlif adlarda və növlərdə olan mallar arasından mühüm fərqi təyin olunmasından ibarətdir
- İstənilən çoxluğun nisbətən ümumi xarakterik nişanələrinə görə müxtəlif səviyyəli ayrı-ayrı kateqoriyalara və ya qruplara məntiqi qaydada bölünməsidir
- Obyektlərə şərti işarələrin verilməsi ilə onların sistemləşdirilməsindən ibarətdir
- Malın keyfiyyəti haqqında istehlakçılara informasiya verməkdən ibarətdir

155 Kodun tərkibinin şərti işarələri və bu tərkibdə işarələrin yerləşmə ardıcılığı necə adlanır?

- Kodun uzunluğu
- Kodun əsası
- Kodun əlifbası
- Kodun strukturu

Kodun sırası

156 Aşağıdakılardan hansı kodun struktur elementlərinə aiddir?

Kodun uzunluğu

Kodun əsası

Kodun əlifbası

Kodun ardıcılığı

Kodun sırası

157 Kodun yaradılması üçün istifadə edilən işarələr sistemi necə adlanır?

Kodun strukturu

Kodun uzunluğu

Kodun sırası

Kodun əsası

Kodun əlifbası

158 Aşağıdakılardan hansı kodun əlifbası sırasına aid deyil?

Kodun ştrix əlifbası

Kodun hərifli-rəqəmli əlifbası

Kodun rəqəm əlifbası

Kodun təsvirli əlifbası

Kodun hərf əlifbası

159 İşarələri rəqəmlərdən ibarət olan kod əlifbası necə adlanır?

Kodun təsvirli əlifbası

Kodun hərf əlifbası

Kodun hərifli-rəqəmli əlifbası

Kodun rəqəm əlifbası

Kodun ştrix əlifbası

160 İşarələri təbii dillərin hərfələrindən ibarət olan kod əlifbası necə adlanır?

Kodun təsvirli əlifbası

Kodun hərifli-rəqəmli əlifbası

Kodun rəqəm əlifbası

Kodun hərf əlifbası

Kodun ştrix əlifbası

161 İşarələri təbii dillərin əlifba hərfələrindən və rəqəmlərdən ibarət olan kod əlifbası necə adlanır?

Kodun rəqəm əlifbası

Kodun ştrix əlifbası

Kodun hərf əlifbası

Kodun hərifli-rəqəmli əlifbası

Kodun təsvirli əlifbası

162 İşarələri ştrixlərdən və boşluqlardan ibarət olan kod əlifbası necə adlanır?

- Kodun rəqəm əlifbası
- Kodun hərf əlifbası
- Kodun hərifli-rəqəmli əlifbası
- Kodun ştrix əlifbası
- Kodun təsvirli əlifbası

163 İşarələrin kod əlifbasındakı sayı necə adlanır?

- Kodun uzunluğu
- Kodun strukturu
- Kodun əlifbası
- Kodun əsası
- Kodun sırası

164 İşarələrin koddakı mövqeyi necə adlanır?

- Kodun uzunluğu
- Kodun əlifbası
- Kodun əsası
- Kodun sırası
- Kodun strukturu

165 Kodun işarələri arasındakı müəyyən məsafə necə adlanır?

- Mövqe
- Əsas
- Ştrix
- Boşluq
- Uzunluq

166 Kodda boşluqlar nəzərə alınmadan işarələrin sayı necə adlanır?

- Kodun strukturu
- Kodun əsası
- Kodun sırası
- Kodun uzunluğu
- Kodun əlifbası

167 Kodda boşluqlar da nəzərə alınmqla işarələrin sayı necə adlanır?

- Kodun sırası
- Kodun əsası
- Kodun əlifbası
- Kodun strukturu
- Kodun uzunluğu

168 Kodun strukturu nəyə deyilir?

- Kodda boşluqlar da nəzərə alınmqla işarələrin sayıdır
- İşarələrin kod əlifbasındakı sayıdır
- Kodun yaradılması üçün istifadə edilən işarələr sistemidir

- Kodun tərkibinin şərti işarələri və bu tərkibdə işarələrin yerləşmə ardıcılığıdır
- Kodun işarələri arasındakı müəyyən məsafədir

169 Kodun əlifbası nədir?

- Kodda boşluqlar da nəzərə alınmqla işarələrin sayıdır
- İşarələrin kod əlifbasındakı sayıdır
- Kodun tərkibinin şərti işarələri və bu tərkibdə işarələrin yerləşmə ardıcılığıdır
- Kodun yaradılması üçün istifadə edilən işarələr sistemidir
- Kodun işarələri arasındakı müəyyən məsafədir

170 Kodun əsası nəyə deyilir?

- Kodda boşluqlar da nəzərə alınmqla işarələrin sayıdır
- Kodun tərkibinin şərti işarələri və bu tərkibdə işarələrin yerləşmə ardıcılığıdır
- Kodun yaradılması üçün istifadə edilən işarələr sistemidir
- İşarələrin kod əlifbasındakı sayıdır
- Kodun işarələri arasındakı müəyyən məsafədir

171 Kodda olan boşluq nəyə deyilir?

- Kodun tərkibinin şərti işarələri və bu tərkibdə işarələrin yerləşmə ardıcılığıdır
- İşarələrin kod əlifbasındakı sayıdır
- Kodda boşluqlar da nəzərə alınmqla işarələrin sayıdır
- Kodun işarələri arasındakı müəyyən məsafədir
- Kodun yaradılması üçün istifadə edilən işarələr sistemidir

172 Kodun əsası:

- Kodda boşluqlar nəzərə alınmadan işarələrin sayıdır
- Kodun tərkibinin şərti işarələri və bu tərkibdə işarələrin yerləşmə ardıcılığıdır
- Kodun yaradılması üçün istifadə edilən işarələr sistemidir
- Kodda boşluqlar da nəzərə alınmqla işarələrin sayıdır
- Kodun yaradılması üçün istifadə edilən işarələr sistemidir

173 Kodun əsası ilə boşluqları arasındakı fərq nəyə bərabərdir?

- Ştrixlərin sayına
- Hərflərin sayına
- Rəqəmlərin sayına
- Kodun uzunluğuna
- Hərflər və rəqəmlərin sayına

174 Kodun uzunluğu:

- Kodun əsası ilə ştrixlər arasındakı fərqə bərabərdir
- Kodun əsası ilə rəqəmlər arasındakı fərqə bərabərdir
- Kodun əsası ilə işarələr arasındakı fərqə bərabərdir
- Kodun əsası ilə boşluqları arasındakı fərqə bərabərdir
- Kodun əsası ilə hərflər arasındakı fərqə bərabərdir

175 Kodun sırası nəyə deyilir?

- Kodun yaradılması üçün istifadə edilən işarələr sistemidir
- Kodda boşluqlar da nəzərə alınmqla işarələrin sayıdır
- Kodun işarələri arasındakı müəyyən məsafədir
- İşarələrin koddakı mövqeyidir
- İşarələrin kod əlifbasındakı sayıdır

176 Kodun rəqəm əlifbası nəyə deyilir?

- İşarələri ştrixlərdən və hərfərdən ibarət olan kod əlifbasıdır
- İşarələri təbii dillərin əlifba hərfərinədən və rəqəmlərdən ibarət olan kod əlifbasıdır
- İşarələri təbii dillərin hərfərinədən ibarət olan kod əlifbasıdır
- İşarələri rəqəmlərdən ibarət olan kod əlifbasıdır
- İşarələri ştrixlərdən və boşluqlardan ibarət olan kod əlifbasıdır

177 Kodun hərf əlifbası nəyə deyilir?

- İşarələri ştrixlərdən və hərfərdən ibarət olan kod əlifbasıdır
- İşarələri təbii dillərin əlifba hərfərinədən və rəqəmlərdən ibarət olan kod əlifbasıdır
- İşarələri rəqəmlərdən ibarət olan kod əlifbasıdır
- İşarələri təbii dillərin hərfərinədən ibarət olan kod əlifbasıdır
- İşarələri ştrixlərdən və boşluqlardan ibarət olan kod əlifbasıdır

178 Kodun hərf–rəqəm əlifbası nəyə deyilir?

- İşarələri ştrixlərdən və hərfərdən ibarət olan kod əlifbasıdır
- İşarələri rəqəmlərdən ibarət olan kod əlifbasıdır
- İşarələri təbii dillərin hərfərinədən ibarət olan kod əlifbasıdır
- İşarələri təbii dillərin əlifba hərfərinədən və rəqəmlərdən ibarət olan kod əlifbasıdır
- İşarələri ştrixlərdən və boşluqlardan ibarət olan kod əlifbasıdır

179 Kodun ştrix əlifbası nəyə deyilir?

- İşarələri rəqəmlərdən ibarət olan kod əlifbasıdır
- İşarələri təbii dillərin əlifba hərfərinədən və rəqəmlərdən ibarət olan kod əlifbasıdır
- İşarələri ştrixlərdən və hərfərdən ibarət olan kod əlifbasıdır
- İşarələri ştrixlərdən və boşluqlardan ibarət olan kod əlifbasıdır
- İşarələri təbii dillərin hərfərinədən ibarət olan kod əlifbasıdır

180 54 3121 1211 kodunun uzunluğu neçəyə bərabərdir?

- 10
- 9
- 11
- 12
- 8

181 54 3121 1211 kodunun əsası neçəyə bərabərdir?

- 11

- 9
 10
 12
 8

182 Praktikada neçə kodlaşdırma metodundan istifadə edilir?

- 1
 3
 5
 4
 2

183 Kodların natural rəqəmlər sırasından yaradılması və natural rəqəmlərlə verilməsi hansı kodlaşdırma metodudur?

- Paralel kodlaşdırma metodu
 Sıra-seriya kodlaşdırma metodu
 Seriya kodlaşdırma metodu
 Sıra kodlaşdırma metodu
 Ardıcıl kodlaşdırma metodu

184 İyerarxik metodla təsnifatlaşdırma zamanı alınan ardıcıl yerləşmiş tabeli qrupların kodlarından istifadə etməklə təsnifat obyektlərinin kodlaşdırılması hansı metoddur?

- Paralel kodlaşdırma metodu
 Sıra kodlaşdırma metodu
 Sıra-seriya kodlaşdırma metodu
 Ardıcıl kodlaşdırma metodu
 Seriya kodlaşdırma metodu

185 Ardıcıl kodlaşdırma metodu hansı təsnifat metoduna uyğundur?

- Sıra-seriya
 Paralel
 Faset
 İyerarxik
 Sıra

186 Faset metodu ilə təsnifatlaşdırma zamanı alınan müstəqil qrupların kodlarından istifadə etməklə təsnifat obyektlərinin kodlaşdırılması hansı kodlaşdırma metodudur?

- Ardıcıl kodlaşdırma metodu
 Sıra kodlaşdırma metodu
 Sıra-seriya kodlaşdırma metodu
 Paralel kodlaşdırma metodu
 Seriya kodlaşdırma metodu

187 Paralel kodlaşdırma metodu hansı təsnifat metoduna uyğundur?

- Silsilə

- Sıra
- İyerarxik
- Faset
- Seriya-sıra

188 Əvvəlcədən şərtləndirilmiş istənilən tutumlu təsnifat obyektlərinin kodlaşdırılması üçün hansı metoddan istifadə olunur?

- Ardıcıl kodlaşdırma metodu
- Sıra kodlaşdırma metodu
- Sıra-seriya kodlaşdırma metodu
- Paralel kodlaşdırma metodu
- Seriya kodlaşdırma metodu

189 Kodun natural rəqəmlər sırasından yaradılması, bu rəqəmlərin ayrı-ayrı seriya və diapazonlarının müəyyən əlaməti olan təsnifat qruplarına verilməsi hansı kodlaşdırma metodudur?

- Paralel kodlaşdırma metodu
- Seriya kodlaşdırma metodu
- Sıra kodlaşdırma metodu
- Sıra-seriya kodlaşdırma metodu
- Ardıcıl kodlaşdırma metodu

190 Faset təsnifat metodu hansı kodlaşdırma metodu ilə uyğunluq təşkil edir?

- Ardıcıl kodlaşdırma metodu
- Sıra kodlaşdırma metodu
- Sıra-seriya kodlaşdırma metodu
- Paralel kodlaşdırma metodu
- Seriya kodlaşdırma metodu

191 İyerarxik təsnifat metodu hansı kodlaşdırma metodu ilə uyğunluq təşkil edir?

- Seriya kodlaşdırma metodu
- Sıra-seriya kodlaşdırma metodu
- Paralel kodlaşdırma metodu
- Ardıcıl kodlaşdırma metodu
- Sıra kodlaşdırma metodu

192 Qrup jurnallarında tələbələrin siyahısının kodlaşdırılması hansı kodlaşdırma metoduna aiddir?

- Ardıcıl
- Paralel
- Sıra-seriya
- Sıra
- Faset

193 Təsnifat qruplarının və ya təsnifat obyektlərinin verilmiş çoxluğunun kodlaşdırılmasının qayda və metodlarının məcmuusu necə adlanır?

- Təsnifat sistemi

- Təsnifat qaydaları
- Kodlaşdırma qaydaları
- Qruplaşdırma sistemi
- Kodlaşdırma sistemi

194 Müəyyən kodlaşdırma sistemləri nəyin əsasında yaradılır?

- Preyskurantlar əsasında
- Təsnifat metodları əsasında
- Kodlaşdırma metodları əsasında
- Təsnifləşdiricilər əsasında
- Standartlar əsasında

195 Sıra kodlaşdırma metodu nədir?

- Obyektlər çoxluğunun tabeli təsnifat qruplarına ardıcıl olaraq bölünməsidir
- İyerarxik metodla təsnifatlaşdırma zamanı alınan ardıcıl yerləşmiş tabeli qrupların kodlarından istifadə etməklə təsnifat obyektlərinin kodlaşdırılmasıdır
- Kodun natural rəqəmlər sırasından yaradılması, bu rəqəmlərin ayrı-ayrı seriya və diapazonlarının müəyyən əlaməti olan təsnifat qruplarına verilməsidir
- Kodların natural rəqəmlər sırasından yaradılması və natural rəqəmlərlə verilməsidir
- Faset metodu ilə təsnifatlaşdırma zamanı alınan müstəqil qrupların kodlarından istifadə etməklə təsnifat obyektlərinin kodlaşdırılmasıdır

196 Sıra-seriya kodlaşdırma metodu nədir?

- Obyektlər çoxluğunun tabeli təsnifat qruplarına ardıcıl olaraq bölünməsidir
- İyerarxik metodla təsnifatlaşdırma zamanı alınan ardıcıl yerləşmiş tabeli qrupların kodlarından istifadə etməklə təsnifat obyektlərinin kodlaşdırılmasıdır
- Kodların natural rəqəmlər sırasından yaradılması və natural rəqəmlərlə verilməsidir
- Kodun natural rəqəmlər sırasından yaradılması, bu rəqəmlərin ayrı-ayrı seriya və diapazonlarının müəyyən əlaməti olan təsnifat qruplarına verilməsidir
- Faset metodu ilə təsnifatlaşdırma zamanı alınan müstəqil qrupların kodlarından istifadə etməklə təsnifat obyektlərinin kodlaşdırılmasıdır

197 Ardıcıl kodlaşdırma metodu nədir?

- Faset metodu ilə təsnifatlaşdırma zamanı alınan müstəqil qrupların kodlarından istifadə etməklə təsnifat obyektlərinin kodlaşdırılmasıdır
- Kodların natural rəqəmlər sırasından yaradılması və natural rəqəmlərlə verilməsidir
- Kodun natural rəqəmlər sırasından yaradılması, bu rəqəmlərin ayrı-ayrı seriya və diapazonlarının müəyyən əlaməti olan təsnifat qruplarına verilməsidir
- İyerarxik metodla təsnifatlaşdırma zamanı alınan ardıcıl yerləşmiş tabeli qrupların kodlarından istifadə etməklə təsnifat obyektlərinin kodlaşdırılmasıdır
- Obyektlər çoxluğunun tabeli təsnifat qruplarına ardıcıl olaraq bölünməsidir

198 Paralel kodlaşdırma metodu nədir?

- Obyektlər çoxluğunun tabeli təsnifat qruplarına ardıcıl olaraq bölünməsidir
- Kodun natural rəqəmlər sırasından yaradılması, bu rəqəmlərin ayrı-ayrı seriya və diapazonlarının müəyyən əlaməti olan təsnifat qruplarına verilməsidir
- İyerarxik metodla təsnifatlaşdırma zamanı alınan ardıcıl yerləşmiş tabeli qrupların kodlarından istifadə etməklə təsnifat obyektlərinin kodlaşdırılmasıdır
- Faset metodu ilə təsnifatlaşdırma zamanı alınan müstəqil qrupların kodlarından istifadə etməklə təsnifat obyektlərinin kodlaşdırılmasıdır

- Kodların natural rəqəmlər sırasından yaradılması və natural rəqəmlərlə verilməsidir

199 Kodlaşdırma sistemi nədir?

- Kodun işarələri arasındakı müəyyən məsafədir
- Kodun yaradılması üçün istifadə edilən işarələr sistemidir
- Kodun tərkibinin şərti işarələri və bu tərkibdə işarələrin yerləşmə ardıcılığıdır
- Təsnifat qruplarının və ya təsnifat obyektlərinin verilmiş çoxluğunun kodlaşdırılmasının qayda və metodlarının məcmusudur
- İşarələrin kod əlifbasındakı sayıdır

200 Ştrixli eyniləşdirmənin əsasını təşkil edən xətti kodlar nə zaman istifadə edilmişdir?

- 1970-ci ildə
- 1960-cı ildə
- 1940-cı ildə
- 1932-ci ildə
- 1968-ci ildə

201 Xətti kod sistemindən ilk dəfə harada istifadə edilmişdir?

- Yaponiyada maşınqayırma sənayesində
- ABŞ-də dəmir yolu nəqliyyatında
- Fransada ətriyyat kosmetika firmalarında
- Böyük Britaniya yeyinti sənayesində
- Almaniya yüngül sənayedə

202 Ştrixli kodlar ilk dəfə nə zaman tətbiq edilmişdir?

- 1970-ci ildə
- 1940-cı ildə
- 1932-ci ildə
- 1960-cı ildə
- 1968-ci ildə

203 Ştrixli kodlar ilk dəfə harada tətbiq edilmişdir?

- Yaponiyada maşınqayırma sənayesində
- Fransada ətriyyat kosmetika firmalarında
- Böyük Britaniya yeyinti sənayesində
- ABŞ-də dəmir yolu nəqliyyatında
- Almaniya yüngül sənayedə

204 70-ci illərin əvvəllərində ABŞ-da həm sənayedə, həm də ticarətdə hansı kod sistemi qəbul edilərək tətbiq edilməyə başladı?

- EAN/UCC
- BAN
- EAN
- UPC
- UCC

205 1977-ci ildə Avropada hansı kodlaşdırma sistemi qəbul edildi?

- EAN/UCC
- BAN
- UPC
- EAN
- UCC

206 Hazırda ABŞ-da qəbul edilmiş standart kod hansıdır?

- BAN
- UPC
- EAN/UCC
- UCC
- EAN

207 EAN kodlaşdırma sistemi nə zaman və harada qəbul edilmişdir?

- 1970-ci ildə Yaponiyada
- 1977-ci ildə Avropada
- 1932-ci ildə İngiltərədə
- 1960-cı ildə ABŞ-da
- 1968-ci ildə Fransada

208 EAN və UPC kodlarının oxşarlığı nədən ibarətdir?

- Hər iki kodlaşdırmada eyni hərflərdən istifadə edilir
- Hər iki kodlaşdırmada eyni sayda işarələrdən istifadə edilir
- Hər iki kodlaşdırmada eyni sayda ştrix və boşluqlardan istifadə edilir
- Hər iki kodlaşdırmada ştrixlərin və boşluqların müəyyən məcmuusundan istifadə edilir
- Hər iki kodlaşdırmada eyni sayda rəqəmlərdən istifadə edilir

209 BAN kodlaşdırma sistemi nə zaman və harada qəbul edilmişdi?

- 1970-ci ildə Yaponiyada
- 1932-ci ildə İngiltərədə
- 1977-ci ildə Avropada
- 1968-ci ildə Almaniyada
- 1960-cı ildə ABŞ-da

210 Hansı kodlaşdırma sistemi Almaniyada hələ də əsas kodlaşdırma kimi istifadə olunur?

- EAN/UCC
- EAN
- UPC
- BAN
- UCC

211 Hal hazırda bütün dünyada əmtələri eyniləşdirərkən hansı kodlara üstünlük verilir?

- EAN/UCC

- BAN
- UPC
- EAN
- UCC

212 Hazırda müxtəlif şirkətlər tərəfindən istehsal edilən məhsulların 99%-nin üzərinə hansı kodlar vurulur?

- Xətti kodlar
- Hərflə kodlar
- Rəqəmlə kodlar
- Ştrixli kodlar
- Hərflə-rəqəmlə kodlar

213 Ştrixli kodlar neçə qrupa bölünür?

- 6.0
- 4.0
- 3.0
- 2.0
- 5.0

214 Ştrixli kodlar hansı qruplara bölünür?

- əmtəə və tara
- əmtəə və qablaşdırma
- əmtəə və xidmət
- əmtəə və texnoloji
- texnoloji və qablaşdırma

215 Əmtəə istehsalçılarının eyniləşdirilməsi üçün istifadə edilən ştrixli kodlar necə adlanır?

- Texnoloji kodlar
- Tara kodları
- İdentifikasiya kodları
- Əmtəə kodları
- Qablaşdırma kodları

216 Müəssisələrin avtomatlaşdırılmış idarəetmə sistemlərinin elementlərinin eyniləşdirilməsi üçün istifadə edilən ştrixli kodlar necə adlanır?

- Qablaşdırma kodları
- İdentifikasiya kodları
- Əmtəə kodları
- Texnoloji kodlar
- Tara kodları

217 Avropa və Şimali Amerika əmtəə nömrələnməsi assosiasiyaları əsasında yaranan beynəlxalq kodlaşdırma sistemi hansıdır?

- UCC
- UPC

- EAN
- EAN/UCC
- BAN

218 EAN/UCC sistemi özündə neçə ölkənin milli təşkilatını birləşdirir?

- 55
- 70
- 80
- 94
- 65

219 EAN/UCC sistemi özündə neçə milli təşkilatı birləşdirir?

- 79
- 82
- 92
- 65
- 85

220 EAN ştrixli kodlaşdırmanın neçə tipi vardır?

- 5.0
- 1.0
- 2.0
- 3.0
- 4.0

221 EAN ştrixli kodlaşdırmanın neçə növü vardır?

- 5
- 1
- 3
- 2
- 4

222 Ştrixli kodun ilk iki və ya üç dərəcəsi necə adlanır?

- İşarə
- Marka
- Simvol
- Prefiks
- Nömrə

223 Milli təşkilatların EAN tərəfindən verilən prefiksləri hansı formada qeyd edilir?

- m1,m2,m3
- d1,d2,d3
- b1,b2,b3
- f1,f2,f3
- l1,l2,l3

224 EAN-13 ştrixli kodu neçə rəqəmdən ibarətdir?

- 9
- 11
- 12
- 13
- 10

225 EAN-13 ştrixli kodunda ilk 2-3 rəqəm nəyi göstərir?

- Nəzarət kodudur
- Əmtənin müəssisədaxili sıra nömrəsidir
- Milli təşkilat daxilində müəssisənin qeydiyyat nömrəsidir
- Prefiksdir
- Əmtənin qiymətidir

226 EAN-13 kodunda prefiksi hansı rəqəmlər göstərir?

- Axıncı rəqəm
- Birinci rəqəm
- İlk 4-5 rəqəm
- İlk 2-3 rəqəm
- İlk 7-9 rəqəm

227 Azərbaycan üçün prefiks:

- 30-37-dir
- 869-dur
- 460-dır
- 476-dır
- 380-dir

228 Rusiya üçün prefiks:

- 30-37-dir
- 869-dur
- 476-dır
- 460-dır
- 380-dir

229 Türkiyə üçün prefiks:

- 30-37-dir
- 476-dır
- 460-dır
- 869-dur
- 380-dir

230 Fransanın EAN prefiksi neçədir?

- 380

- 460
- 869
- 30-37
- 476

231 ABŞ və kanadanın EAN prefiksi neçədir?

- 476
- 869
- 30-37
- 00-13
- 460

232 EAN-13 kodunda prefiks də daxil olmaqla 7-9 rəqəm nəyi göstərir?

- Nəzarət kodudur
- Əmtənin müəssisə daxili sıra nömrəsidir
- Prefiksidir
- Milli təşkilat daxilində müəssisənin qeydiyyat nömrəsidir
- Əmtənin qiymətidir

233 EAN-13 kodunda 8-12 rəqəmlər nəyi göstərir?

- Nəzarət kodudur
- Prefiksidir
- Milli təşkilat daxilində müəssisənin qeydiyyat nömrəsidir
- Əmtənin müəssisə daxili sıra nömrəsidir
- Əmtənin qiymətidir

234 EAN-13 kodunda axırıncı rəqəm nəyi göstərir?

- Əmtənin qiymətidir
- Milli təşkilat daxilində müəssisənin qeydiyyat nömrəsidir
- Əmtənin müəssisə daxili sıra nömrəsidir
- Nəzarət kodudur
- Prefiksidir

235 EAN-13 kodunda nəzarət rəqəmi necə hesablanır?

- İlk 6 rəqəmdən hesablanır
- İlk 4-5 rəqəmdən hesablanır
- İlk 3 rəqəmdən hesablanır
- Əvvəlki 12 rəqəmdən hesablanır
- İlk 7-9 rəqəmdən hesablanır

236 Prefiks və milli təşkilat daxilində müəssisənin nömrəsi birlikdə nəyi ifadə edir?

- Nəzarət kodunu
- Əmtənin sıra nömrəsini
- Milli təşkilatın nömrəsini
- Müəssisənin qeydiyyat nömrəsini

Müəssisənin sıra nömrəsini

237 Aşağıdakılardan hansı EAN-13 kodunda ilk 12 rəqəmlər əsasında təyin olunur?

- Müəssisənin sıra nömrəsi
- Milli təşkilatın nömrəsini
- Prefiks
- Nəzarət kodu
- Əmtəənin sıra nömrəsini

238 Avropada istehsal olunan Coca-Cola şirkətinin məhsulları hansı ölkənin prefiksində malikdir?

- Almaniya
- Rusiya
- ABŞ
- Belçika-Lüksemburq
- Kanada

239 Belçika-Lüksemburq milli təşkilatının prefiksi neçədir?

- 380
- 460
- 37
- 54
- 467

240 EAN-13 kodunda 3 rəqəmli prefiksdən sonra gələn neçə rəqəm müəssisənin və əmtəənin kodunu göstərir?

- 6
- 8
- 10
- 9
- 7

241 EAN-13 kodunda əgər müəssisənin kodu 4 rəqəmdən ibarətdirsə, bu zaman əmtəənin kodu neçə rəqəmdən ibarət olacaqdır?

- 2.0
- 6.0
- 4.0
- 5.0
- 3.0

242 EAN-13 kodunda əgər müəssisənin kodu 5 rəqəmdən ibarətdirsə, bu zaman əmtəənin kodu neçə rəqəmdən ibarət olacaqdır?

- 2.0
- 6.0
- 5.0
- 4.0

3.0

243 EAN-13 kodunda əgər müəssisənin kodu 6 rəqəmdən ibarətdirsə, bu zaman əmtənin kodu neçə rəqəmdən ibarət olacaqdır?

6.0

4.0

2.0

3.0

5.0

244 EAN-13 kodunda əgər müəssisənin kodu 7 rəqəmdən ibarətdirsə, bu zaman əmtənin kodu neçə rəqəmdən ibarət olacaqdır?

2.0

5.0

4.0

3.0

6.0

245 EAN-13 kodunda əgər əmtənin kodu 2 rəqəmdən ibarətdirsə, bu zaman müəssisənin kodu neçə rəqəmdən ibarət olacaqdır?

3

5

6

7

4

246 EAN-13 kodunda əgər əmtənin kodu 3 rəqəmdən ibarətdirsə, bu zaman müəssisənin kodu neçə rəqəmdən ibarət olacaqdır?

3

5

7

6

4

247 EAN-13 kodunda əgər əmtənin kodu 4 rəqəmdən ibarətdirsə, bu zaman müəssisənin kodu neçə rəqəmdən ibarət olacaqdır?

9

7

6

5

8

248 EAN-13 kodunda əgər əmtənin kodu 5 rəqəmdən ibarətdirsə, bu zaman müəssisənin kodu neçə rəqəmdən ibarət olacaqdır?

3

- 6
- 5
- 4
- 7

249 Əksəriyyət ştrixli kodlarda müəssisənin kodu neçə rəqəmdən ibarət olur?

- 3
- 6
- 5
- 4
- 7

250 Əksəriyyət ştrixli kodlarda əmtənin kodu neçə rəqəmdən ibarət olur?

- 8
- 6
- 4
- 5
- 7

251 Əmtəə vahidinin ayrıca qablaşdırılması necə adlanır?

- Sistemli qablaşdırma
- Qruplaşdırılmış qablaşdırma
- Qablaşdırma vahidi
- Tək qablaşdırma
- Həcimli qablaşdırma

252 Tək qablaşdırılmış əmtəələrin müəyyən sayının ümumi qablaşdırılması necə adlanır?

- Sistemli qablaşdırma
- Qablaşdırma vahidi
- Tək qablaşdırma
- Qruplaşdırılmış qablaşdırma
- Həcimli qablaşdırma

253 Ştrixli kodlaşdırma məqsədilə əmtəələrin neçə qablaşdırma növü fərqləndirilir?

- 6
- 4
- 3
- 2
- 5

254 Ştrixli kodlaşdırma məqsədilə əmtəələrin hansı qablaşdırma növləri fərqləndirilir?

- Sistemli və həcmli qablaşdırma
- Vahid və sistemli qablaşdırma
- Sistemli və qruplaşdırılmış qablaşdırma
- Tək və qruplaşdırılmış qablaşdırma

Vahid və həcmli qablaşdırma

255 Nəqliyyat qablaşdırmalarının üzərinə neçə dərəcəli ştrixli kodlaşdırma vurulur?

7

8

13

14

9

256 Nəqliyyat qablaşdırmalarının üzərinə hansı kodlar vurulur?

UPC-8

EAN-11

EAN-13

EAN-14

EAN-8

257 Nəqliyyat qablaşdırmalarının üzərinə vurulan ştrixli kodları necə işarəliyərlər?

EAN-13

UPC-8

EAN-8

EAN-11

İTF-14

258 14 dərəcəli qablaşdırma kodunun tərkibinə EAN-13 kodunun neçə dərəcəsi daxil edilir?

9

11

13

12

10

259 Ştrixli kodların nəqliyyat variantının ilk rəqəminin hansı intervalda nömrələnməsinə icazə verilir?

1-4

1-6

1-7

1-8

1-5

260 EAN-13 ştrixli kodu əmtəə üzərində təxminən hansı ölçülü sahəni əhatə edir (mm-lə)?

57x36

44x26

47x36

37x26

54x35

261 Kiçik ölçülü qablaşdırmalar üçün hansı ştrixli kodlardan istifadə olunur?

- EAN-12
- EAN-13
- İTF-14
- EAN-8
- EAN-11

262 EAN-8 ştrixli kodları hansı malların üzərinə vurulur?

- Dəmir yolla daşınan malların
- Böyük həcmli malların
- Böyük ölçülü malların
- Kiçik ölçülü malların
- Nəqliyyat qablaşdırmaçılarının

263 EAN-8 ştrixli kodunun standart ölçüsü neçə mm-dir?

- 37,31x26,73
- 28,31x26,73
- 26,31x26,73
- 21,31x26,73
- 32,31x26,73

264 EAN-8 ştrixli kodunda hansı məlumat EAN-13-dən fərqli olaraq yoxdur?

- Qiymət kodu
- Əmtənin kodu
- Nəzarət kodu
- Müəssisənin kodu
- Prefiks

265 EAN-13 kodu qablaşdırmanın üzərindəki etiket yerinin neçə faizini örtən zaman EAN-8 kodu istifadə olunur?

- 21
- 18
- 20
- 25-dən çox
- 22

266 EAN-8 kodu İTF-14-ə daxil edilən zaman onun əvvəlinə neçə sifir artırılır?

- 1.0
- 3.0
- 4.0
- 5.0
- 2.0

267 Kiçik ölçülü əmtəələrin eyniləşdirilməsi üçün hansı yeni işarələmə növü hazırlanır?

- TSS
- RSS

- USS
- PSS
- İSS

268 EAN-8, EAN-13, İTF-14və UPC Amerika kodunun nəzarət dərəcəsinə yoxlamaq üçün aparılan hesablaşma alqoritminin 1-ci addımı hansıdır?

- Alınmış nəticəyə uyğun ən yaxın 10-cu həddən alınmış nəticə çıxılır
- 3-cüdən başlayaraq bütün tək nömrəli dərəcələr toplanır
- Alınmış cəm 3-ə vurulur
- 2-cidən başlayaraq bütün cüt nömrəli dərəcələr toplanılır
- 2-ci və 3-cü addımdan alınmış nəticələr toplanır

269 EAN-8, EAN-13, İTF-14və UPC Amerika kodunun nəzarət dərəcəsinə yoxlamaq üçün aparılan hesablaşma alqoritminin 2-ci addımı hansıdır?

- Alınmış nəticəyə uyğun ən yaxın 10-cu həddən alınmış nəticə çıxılır
- 3-cüdən başlayaraq bütün tək nömrəli dərəcələr toplanır
- 2-cidən başlayaraq bütün cüt nömrəli dərəcələr toplanılır
- Alınmış cəm 3-ə vurulur
- 2-ci və 3-cü addımdan alınmış nəticələr toplanır

270 EAN-8, EAN-13, İTF-14və UPC Amerika kodunun nəzarət dərəcəsinə yoxlamaq üçün aparılan hesablaşma alqoritminin 3-cü addımı hansıdır?

- Alınmış nəticəyə uyğun ən yaxın 10-cu həddən alınmış nəticə çıxılır
- 2-cidən başlayaraq bütün cüt nömrəli dərəcələr toplanılır
- Alınmış cəm 3-ə vurulur
- 3-cüdən başlayaraq bütün tək nömrəli dərəcələr toplanılır
- 2-ci və 3-cü addımdan alınmış nəticələr toplanır

271 EAN-8, EAN-13, İTF-14və UPC Amerika kodunun nəzarət dərəcəsinə yoxlamaq üçün aparılan hesablaşma alqoritminin 4-cü addımı hansıdır?

- Alınmış nəticəyə uyğun ən yaxın 10-cu həddən alınmış nəticə çıxılır
- Alınmış cəm 3-ə vurulur
- 3-cüdən başlayaraq bütün tək nömrəli dərəcələr toplanır
- 2-ci və 3-cü addımdan alınmış nəticələr toplanır
- 2-cidən başlayaraq bütün cüt nömrəli dərəcələr toplanılır

272 EAN-8, EAN-13, İTF-14və UPC Amerika kodunun nəzarət dərəcəsinə yoxlamaq üçün aparılan hesablaşma alqoritminin 5-ci addımı hansıdır?

- 2-cidən başlayaraq bütün cüt nömrəli dərəcələr toplanılır
- 3-cüdən başlayaraq bütün tək nömrəli dərəcələr toplanır
- 2-ci və 3-cü addımdan alınmış nəticələr toplanır
- Alınmış nəticəyə uyğun ən yaxın 10-cu həddən alınmış nəticə çıxılır
- Alınmış cəm 3-ə vurulur

273 46 76221 35746C EAN-13 kodunda nəzarət dərəcəsi neçəyə bərabər olacaqdır?

- 3.0
- 5.0
- 6.0
- 7.0
- 4.0

274 4606782 00511C dərəcəli EAN-13 kodunda nəzarət dərəcəsi neçəyə bərabər olacaqdır?

- 3
- 6
- 7
- 8
- 5

275 40111000 09 199 C dərəcəli EAN-13 kodunda nəzarət dərəcəsi neçəyə bərabər olacaqdır?

- 6
- 2
- 4
- 3
- 5

276 8690526 02342C dərəcəli EAN-13 kodunda nəzarət dərəcəsi neçəyə bərabər olacaqdır?

- 5
- 8
- 6
- 7
- 9

277 978995246517C dərəcəli EAN-13 kodunda nəzarət dərəcəsi neçəyə bərabər olacaqdır?

- 6.0
- 2.0
- 3.0
- 4.0
- 1.0

278 9789952465176C dərəcəli EAN-13 kodunda nəzarət dərəcəsi neçəyə bərabər olacaqdır?

- 5
- 8
- 6
- 7
- 9

279 476 0036 70039 C dərəcəli EAN-13 kodunda nəzarət dərəcəsi neçəyə bərabər olacaqdır?

- 6
- 4
- 2

- 3
- 5

280 481 0431 00416 C dərəcəli EAN-13 kodunda nəzarət dərəcəsi neçəyə bərabər olacaqdır?

- 6
- 3
- 4
- 5
- 2

281 Aşağıdakılardan hansı EAN-COM-da əmtəələr kataloqunun təsviridir?

- PARERS
- PARTİN
- PRODAT
- PRİCAT
- ORDERS

282 Aşağıdakılardan hansı EAN-COM-da məhsullar haqqında məlumatın təsviridir?

- PARERS
- PARTİN
- PRİCAT
- PRODAT
- ORDERS

283 Aşağıdakılardan hansı EAN-COM-da müəssisələr haqqında məlumatın təsviridir?

- PARERS
- PRİCAT
- PRODAT
- PARTİN
- ORDERS

284 Aşağıdakılardan hansı EAN-COM-da sifariş haqqında məlumatın təsviridir?

- PRİCAT
- PARTİN
- PARERS
- ORDERS
- PRODAT

285 Daşınma vahidlərinin eyniləşdirmə işarəsi neçə rəqəmdən ibarət olmalıdır?

- 11
- 13
- 14
- 18
- 12

286 76 22300 72030C dərəcəli EAN-13 kodunda nəzarət dərəcəsi neçəyə bərabər olacaqdır?

- 5.0
 2.0
 7.0
 8.0
 3.0

287 Ştrixli eyniləşdirmənin əsasını təşkil edən xətti kodlar nə zaman istifadə edilmişdir?

- 1970-ci ildə
 1960-cı ildə
 1940-cı ildə
 1932-ci ildə
 1968-ci ildə

288 Xətti kod sistemindən ilk dəfə harada istifadə edilmişdir?

- Yaponiyada maşınqayırma sənayesində
 ABŞ-də dəmir yolu nəqliyyatında
 Fransada ətriyyat kosmetika firmalarında
 Böyük Britaniya yeyinti sənayesində
 Almaniyada yüngül sənayedə

289 Ştrixli kodlar ilk dəfə nə zaman tətbiq edilmişdir?

- 1970-ci ildə
 1940-cı ildə
 1932-ci ildə
 1960-cı ildə
 1968-ci ildə

290 Ştrixli kodlar ilk dəfə harada tətbiq edilmişdir?

- Yaponiyada maşınqayırma sənayesində
 Fransada ətriyyat kosmetika firmalarında
 Böyük Britaniya yeyinti sənayesində
 ABŞ-də dəmir yolu nəqliyyatında
 Almaniyada yüngül sənayedə

291 70-ci illərin əvvəllərində ABŞ-da həm sənayedə, həm də ticarətdə hansı kod sistemi qəbul edilərək tətbiq edilməyə başladı?

- EAN/UCC
 BAN
 EAN
 UPC
 UCC

292 1977-ci ildə Avropada hansı kodlaşdırma sistemi qəbul edildi?

- EAN/UCC
- BAN
- UPC
- EAN
- UCC

293 Hazırda ABŞ-da qəbul edilmiş standart kod hansıdır?

- EAN
- EAN/UCC
- UCC
- BAN
- UPC

294 EAN kodlaşdırma sistemi nə zaman və harada qəbul edilmişdir?

- 1970-ci ildə Yaponiyada
- 1960-cı ildə ABŞ-da
- 1932-ci ildə İngiltərədə
- 1977-ci ildə Avropada
- 1968-ci ildə Fransada

295 EAN və UPC kodlarının oxşarlığı nədən ibarətdir?

- Hər iki kodlaşdırmada eyni hərflərdən istifadə edilir
- Hər iki kodlaşdırmada eyni sayda işarələrdən istifadə edilir
- Hər iki kodlaşdırmada eyni sayda ştrix və boşluqlardan istifadə edilir
- Hər iki kodlaşdırmada ştrixlərin və boşluqların müəyyən məcmuusundan istifadə edilir
- Hər iki kodlaşdırmada eyni sayda rəqəmlərdən istifadə edilir

296 BAN kodlaşdırma sistemi nə zaman və harada qəbul edilmişdi?

- 1970-ci ildə Yaponiyada
- 1932-ci ildə İngiltərədə
- 1977-ci ildə Avropada
- 1968-ci ildə Almaniyada
- 1960-cı ildə ABŞ-da

297 Hansı kodlaşdırma sistemi Almaniyada hələ də əsas kodlaşdırma kimi istifadə olunur?

- EAN/UCC
- EAN
- UPC
- BAN
- UCC

298 Hal hazırda bütün dünyada əmtəələri eyniləşdirərkən hansı kodlara üstünlük verilir?

- EAN/UCC
- BAN
- UPC

- EAN
 UCC

299 Hazırda müxtəlif şirkətlər tərəfindən istehsal edilən məhsulların 99%-nin üzərinə hansı kodlar vurulur?

- Xətti kodlar
 Hərflə kodlar
 Rəqəmli kodlar
 Ştrixli kodlar
 Hərflə-rəqəmli kodlar

300 Ştrixli kodlar neçə qrupa bölünür?

- 6.0
 4.0
 3.0
 2.0
 5.0

301 Ştrixli kodlar hansı qruplara bölünür?

- əmtəə və tara
 əmtəə və qablaşdırma
 əmtəə və xidmət
 əmtəə və texnoloji
 texnoloji və qablaşdırma

302 Əmtəə istehsalçılarının eyniləşdirilməsi üçün istifadə edilən ştrixli kodlar necə adlanır?

- Texnoloji kodlar
 Tara kodları
 İdentifikasiya kodları
 Əmtəə kodları
 Qablaşdırma kodları

303 Müəssisələrin avtomatlaşdırılmış idarəetmə sistemlərinin elementlərinin eyniləşdirilməsi üçün istifadə edilən ştrixli kodlar necə adlanır?

- Qablaşdırma kodları
 İdentifikasiya kodları
 Əmtəə kodları
 Texnoloji kodlar
 Tara kodları

304 Avropa və Şimali Amerika əmtəə nömrələnməsi assosiasiyaları əsasında yaranan beynəlxalq kodlaşdırma sistemi hansıdır?

- UCC
 UPC
 EAN
 EAN/UCC

BAN

305 EAN/UCC sistemi özündə neçə ölkənin milli təşkilatını birləşdirir?

55

70

80

94

65

306 EAN/UCC sistemi özündə neçə milli təşkilatı birləşdirir?

85

79

65

92

82

307 EAN ştrixli kodlaşdırmanın neçə tipi vardır?

5

1

2

3

4

308 EAN ştrixli kodlaşdırmanın neçə növü vardır?

5

1

3

2

4

309 Ştrixli kodun ilk iki və ya üç dərəcəsi necə adlanır?

İşarə

Marka

Simvol

Prefiks

Nömrə

310 Milli təşkilatların EAN tərəfindən verilən prefiksləri hansı formada qeyd edilir?

m1,m2,m3

d1,d2,d3

b1,b2,b3

f1,f2,f3

l1,l2,l3

311 EAN-13 ştrixli kodu neçə rəqəmdən ibarətdir?

- 9
- 11
- 12
- 13
- 10

312 EAN-13 ştrixli kodunda ilk 2-3 rəqəm nəyi göstərir?

- Nəzarət kodudur
- Əmtənin müəssisədaxili sıra nömrəsidir
- Milli təşkilat daxilində müəssisənin qeydiyyat nömrəsidir
- Prefiksdir
- Əmtənin qiymətidir

313 EAN-13 kodunda prefiksi hansı rəqəmlər göstərir?

- Axıncı rəqəm
- Birinci rəqəm
- İlk 4-5 rəqəm
- İlk 2-3 rəqəm
- İlk 7-9 rəqəm

314 Azərbaycan üçün prefiks:

- 30-37-dir
- 869-dur
- 460-dir
- 476-dır
- 380-dir

315 Rusiya üçün prefiks:

- 30-37-dir
- 869-dur
- 476-dır
- 460-dır
- 380-dir

316 Türkiyə üçün prefiks:

- 30-37-dir
- 476-dır
- 460-dır
- 869-dur
- 380-dir

317 Fransanın EAN prefiksi neçədir?

- 380
- 460
- 869

- 30-37
 476

318 ABŞ və Kanadanın EAN prefiksi neçədir?

- 476
 869
 30-37
 00-13
 460

319 EAN-13 kodunda prefiks də daxil olmaqla 7-9 rəqəm nəyi göstərir?

- Əmtənin qiymətidir
 Prefiksidir
 Milli təşkilat daxilində müəssisənin qeydiyyat nömrəsidir
 Nəzarət kodudur
 Əmtənin müəssisə daxili sıra nömrəsidir

320 EAN-13 kodunda 8-12 rəqəmlər nəyi göstərir?

- Nəzarət kodudur
 Prefiksidir
 Milli təşkilat daxilində müəssisənin qeydiyyat nömrəsidir
 Əmtənin müəssisə daxili sıra nömrəsidir
 Əmtənin qiymətidir

321 EAN-13 kodunda axırıncı rəqəm nəyi göstərir?

- Əmtənin qiymətidir
 Milli təşkilat daxilində müəssisənin qeydiyyat nömrəsidir
 Əmtənin müəssisə daxili sıra nömrəsidir
 Nəzarət kodudur
 Prefiksidir

322 EAN-13 kodunda nəzarət rəqəmi necə hesablanır?

- İlk 6 rəqəmdən hesablanır
 İlk 4-5 rəqəmdən hesablanır
 İlk 3 rəqəmdən hesablanır
 Əvvəlki 12 rəqəmdən hesablanır
 İlk 7-9 rəqəmdən hesablanır

323 Prefiks və milli təşkilat daxilində müəssisənin nömrəsi birlikdə nəyi ifadə edir?

- Nəzarət kodunu
 Əmtənin sıra nömrəsini
 Milli təşkilatın nömrəsini
 Müəssisənin qeydiyyat nömrəsini
 Müəssisənin sıra nömrəsini

324 Aşağıdakılardan hansı EAN-13 kodunda ilk 12 rəqəmlər əsasında təyin olunur?

- Müəssisənin sıra nömrəsi
- Milli təşkilatın nömrəsini
- Prefiks
- Nəzarət kodu
- Əmtənin sıra nömrəsini

325 Avropada istehsal olunan Coca-Cola şirkətinin məhsulları hansı ölkənin prefiksində malikdir?

- Almaniya
- Rusiya
- ABŞ
- Belçika-Lüksemburq
- Kanada

326 Belçika-Lüksemburq milli təşkilatının prefiksi neçədir?

- 380
- 460
- 37
- 54
- 467

327 EAN-13 kodunda 3 rəqəmli prefiksdən sonra gələn neçə rəqəm müəssisənin və əmtənin kodunu göstərir?

- 6
- 8
- 10
- 9
- 7

328 EAN-13 kodunda əgər müəssisənin kodu 4 rəqəmdən ibarətdirsə, bu zaman əmtənin kodu neçə rəqəmdən ibarət olacaqdır?

- 2
- 6
- 4
- 5
- 3

329 EAN-13 kodunda əgər müəssisənin kodu 5 rəqəmdən ibarətdirsə, bu zaman əmtənin kodu neçə rəqəmdən ibarət olacaqdır?

- 2
- 6
- 5
- 4
- 3

330 EAN-13 kodunda əgər müəssisənin kodu 6 rəqəmdən ibarətdirsə, bu zaman əmtənin kodu neçə rəqəmdən ibarət olacaqdır?

- 6
 4
 2
 3
 5

331 EAN-13 kodunda əgər müəssisənin kodu 7 rəqəmdən ibarətdirsə, bu zaman əmtənin kodu neçə rəqəmdən ibarət olacaqdır?

- 6
 4
 3
 2
 5

332 EAN-13 kodunda əgər əmtənin kodu 2 rəqəmdən ibarətdirsə, bu zaman müəssisənin kodu neçə rəqəmdən ibarət olacaqdır?

- 3
 5
 6
 7
 4

333 EAN-13 kodunda əgər əmtənin kodu 3 rəqəmdən ibarətdirsə, bu zaman müəssisənin kodu neçə rəqəmdən ibarət olacaqdır?

- 3
 5
 7
 6
 4

334 EAN-13 kodunda əgər əmtənin kodu 4 rəqəmdən ibarətdirsə, bu zaman müəssisənin kodu neçə rəqəmdən ibarət olacaqdır?

- 9
 7
 6
 5
 8

335 EAN-13 kodunda əgər əmtənin kodu 5 rəqəmdən ibarətdirsə, bu zaman müəssisənin kodu neçə rəqəmdən ibarət olacaqdır?

- 3
 6
 5

- 4
 7

336 Əksəriyyət ştrixli kodlarda müəssisənin kodu neçə rəqəmdən ibarət olur?

- 3
 6
 5
 4
 7

337 Əksəriyyət ştrixli kodlarda əmtənin kodu neçə rəqəmdən ibarət olur?

- 8
 6
 4
 5
 7

338 Əmtəə vahidinin ayrıca qablaşdırılması necə adlanır?

- Sistemli qablaşdırma
 Qruplaşdırılmış qablaşdırma
 Qablaşdırma vahidi
 Tək qablaşdırma
 Həcimli qablaşdırma

339 Tək qablaşdırılmış əmtəələrin müəyyən sayının ümumi qablaşdırılması necə adlanır?

- Sistemli qablaşdırma
 Qablaşdırma vahidi
 Tək qablaşdırma
 Qruplaşdırılmış qablaşdırma
 Həcimli qablaşdırma

340 Ştrixli kodlaşdırma məqsədilə əmtəələrin neçə qablaşdırma növü fərqləndirilir?

- 6
 4
 3
 2
 5

341 Ştrixli kodlaşdırma məqsədilə əmtəələrin hansı qablaşdırma növləri fərqləndirilir?

- Sistemli və həcmli qablaşdırma
 Vahid və sistemli qablaşdırma
 Sistemli və qruplaşdırılmış qablaşdırma
 Tək və qruplaşdırılmış qablaşdırma
 Vahid və həcmli qablaşdırma

342 Nəqliyyat qablaşdırmalarının üzərinə neçə dərəcəli ştrixli kodlaşdırma vurulur?

- 7
 8
 13
 14
 9

343 Nəqliyyat qablaşdırmalarının üzərinə hansı kodlar vurulur?

- UPC-8
 EAN-11
 EAN-13
 EAN-14
 EAN-8

344 Nəqliyyat qablaşdırmalarının üzərinə vurulan ştrixli kodları necə işarəliyərlər?

- İTF-14
 EAN-8
 EAN-11
 EAN-13
 UPC-8

345 14 dərəcəli qablaşdırma kodunun tərkibinə EAN-13 kodunun neçə dərəcəsi daxil edilir?

- 9
 11
 13
 12
 10

346 Ştrixli kodların nəqliyyat variantının ilk rəqəminin hansı intervalda nömrələnməsinə icazə verilir?

- 1-4
 1-6
 1-7
 1-8
 1-5

347 EAN-13 ştrixli kodu əmtəə üzərində təxminən hansı ölçülü sahəni əhatə edir (mm-lə)?

- 57x36
 44x26
 47x36
 37x26
 54x35

348 Kiçik ölçülü qablaşdırmalar üçün hansı ştrixli kodlardan istifadə olunur?

- EAN-12

- EAN-13
- İTF-14
- EAN-8
- EAN-11

349 EAN-8 ştrixli kodları hansı malların üzərinə vurulur?

- Dəmir yolla daşınan malların
- Kiçik ölçülü malların
- Böyük ölçülü malların
- Böyük həcmli malların
- Nəqliyyat qablaşdırmaçılarının

350 EAN-8 ştrixli kodunun standart ölçüsü neçə mm-dir?

- 28,31x26,73
- 21,31x26,73
- 37,31x26,73
- 32,31x26,73
- 26,31x26,73

351 EAN-8 ştrixli kodunda hansı məlumat EAN-13-dən fərqli olaraq yoxdur?

- Qiymət kodu
- Müəssisənin kodu
- Nəzarət kodu
- Əmtəənin kodu
- Prefiks

352 EAN-13 kodu qablaşdırmanın üzərindəki etiket yerinin neçə faizini örtən zaman EAN-8 kodu istifadə olunur?

- 22
- 20
- 25-dən çox
- 18
- 21

353 EAN-8 kodu İTF-14-ə daxil edilən zaman onun əvvəlinə neçə sıfır artırılır?

- 1
- 5
- 4
- 3
- 2

354 Kiçik ölçülü əmtəələrin eyniləşdirilməsi üçün hansı yeni işarələmə növü hazırlanır?

- TSS
- RSS
- PSS

- USS
 İSS

355 EAN-8, EAN-13, İTF-14və UPC Amerika kodunun nəzarət dərəcəsinə yoxlamaq üçün aparılan hesablaşma alqoritminin 1-ci addımı hansıdır?

- Alınmış cəm 3-ə vurulur
 2-cidən başlayaraq bütün cüt nömrəli dərəcələr toplanılır
 Alınmış nəticəyə uyğun ən yaxın 10-cu həddən alınmış nəticə çıxılır
 2-ci və 3-cü addımdan alınmış nəticələr toplanır
 3-cüdən başlayaraq bütün tək nömrəli dərəcələr toplanır

356 EAN-8, EAN-13, İTF-14və UPC Amerika kodunun nəzarət dərəcəsinə yoxlamaq üçün aparılan hesablaşma alqoritminin 2-ci addımı hansıdır?

- 2-cidən başlayaraq bütün cüt nömrəli dərəcələr toplanılır
 Alınmış cəm 3-ə vurulur
 Alınmış nəticəyə uyğun ən yaxın 10-cu həddən alınmış nəticə çıxılır
 2-ci və 3-cü addımdan alınmış nəticələr toplanır
 3-cüdən başlayaraq bütün tək nömrəli dərəcələr toplanır

357 EAN-8, EAN-13, İTF-14və UPC Amerika kodunun nəzarət dərəcəsinə yoxlamaq üçün aparılan hesablaşma alqoritminin 3-cü addımı hansıdır?

- Alınmış nəticəyə uyğun ən yaxın 10-cu həddən alınmış nəticə çıxılır
 3-cüdən başlayaraq bütün tək nömrəli dərəcələr toplanır
 Alınmış cəm 3-ə vurulur
 2-cidən başlayaraq bütün cüt nömrəli dərəcələr toplanılır
 2-ci və 3-cü addımdan alınmış nəticələr toplanır

358 EAN-8, EAN-13, İTF-14və UPC Amerika kodunun nəzarət dərəcəsinə yoxlamaq üçün aparılan hesablaşma alqoritminin 4-cü addımı hansıdır?

- 3-cüdən başlayaraq bütün tək nömrəli dərəcələr toplanır
 2-ci və 3-cü addımdan alınmış nəticələr toplanır
 Alınmış nəticəyə uyğun ən yaxın 10-cu həddən alınmış nəticə çıxılır
 2-cidən başlayaraq bütün cüt nömrəli dərəcələr toplanılır
 Alınmış cəm 3-ə vurulur

359 EAN-8, EAN-13, İTF-14və UPC Amerika kodunun nəzarət dərəcəsinə yoxlamaq üçün aparılan hesablaşma alqoritminin 5-ci addımı hansıdır?

- Alınmış cəm 3-ə vurulur
 Alınmış nəticəyə uyğun ən yaxın 10-cu həddən alınmış nəticə çıxılır
 2-ci və 3-cü addımdan alınmış nəticələr toplanır
 3-cüdən başlayaraq bütün tək nömrəli dərəcələr toplanır
 2-cidən başlayaraq bütün cüt nömrəli dərəcələr toplanılır

360 46 76221 35746C EAN-13 kodunda nəzarət dərəcəsi neçəyə bərabər olacaqdır?

- 4

- 6
- 7
- 5
- 3

361 4606782 00511C dərəcəli EAN-13 kodunda nəzarət dərəcəsi neçəyə bərabər olacaqdır?

- 3
- 8
- 6
- 7
- 5

362 40111000 09 199 C dərəcəli EAN-13 kodunda nəzarət dərəcəsi neçəyə bərabər olacaqdır?

- 3
- 4
- 2
- 5
- 6

363 8690526 02342C dərəcəli EAN-13 kodunda nəzarət dərəcəsi neçəyə bərabər olacaqdır?

- 9
- 7
- 6
- 8
- 5

364 978995246517C dərəcəli EAN-13 kodunda nəzarət dərəcəsi neçəyə bərabər olacaqdır?

- 1
- 3
- 4
- 2
- 6

365 9789952465176C dərəcəli EAN-13 kodunda nəzarət dərəcəsi neçəyə bərabər olacaqdır?

- 5
- 7
- 8
- 6
- 9

366 476 0036 70039 C dərəcəli EAN-13 kodunda nəzarət dərəcəsi neçəyə bərabər olacaqdır?

- 6
- 3
- 2
- 4

5

367 481 0431 00416 C dərəcəli EAN-13 kodunda nəzarət dərəcəsi neçəyə bərabər olacaqdır?

2

4

5

6

3

368 Aşağıdakılardan hansı EAN-COM-da əmtəələr kataloqunun təsviridir?

PARERS

PARTİN

PRODAT

PRİCAT

ORDERS

369 Aşağıdakılardan hansı EAN-COM-da məhsullar haqqında məlumatın təsviridir?

PARERS

PARTİN

PRİCAT

PRODAT

ORDERS

370 Aşağıdakılardan hansı EAN-COM-da müəssisələr haqqında məlumatın təsviridir?

PARERS

PRİCAT

PRODAT

PARTİN

ORDERS

371 Aşağıdakılardan hansı EAN-COM-da sifariş haqqında məlumatın təsviridir?

PRİCAT

PARTİN

PARERS

ORDERS

PRODAT

372 Daşınma vahidlərinin eyniləşdirmə işarəsi neçə rəqəmdən ibarət olmalıdır?

11

13

14

18

12

373 76 22300 72030C dərəcəli EAN-13 kodunda nəzarət dərəcəsi neçəyə bərabər olacaqdır?

- 5
- 2
- 7
- 8
- 3

374 476 0031 10016 C dərəcəli EAN-13 kodunda nəzarət dərəcəsi neçəyə bərabər olacaqdır?

- 5
- 9
- 8
- 7
- 6

375 482 3012 20801C dərəcəli EAN-13 kodunda nəzarət dərəcəsi neçəyə bərabər olacaqdır?

- 6
- 2
- 4
- 3
- 5

376 869 0526 02342 C dərəcəli EAN-13 kodunda nəzarət dərəcəsi neçəyə bərabər olacaqdır?

- 4
- 6
- 8
- 7
- 5

377 460 0080 32210C dərəcəli EAN-13 kodunda nəzarət dərəcəsi neçəyə bərabər olacaqdır?

- 5
- 8
- 9
- 6
- 7

378 460 5504 51236 C dərəcəli EAN-13 kodunda nəzarət dərəcəsi neçəyə bərabər olacaqdır?

- 5
- 3
- 2
- 1
- 4

379 460 5504 51514C dərəcəli EAN-13 kodunda nəzarət dərəcəsi neçəyə bərabər olacaqdır?

- 0
- 3
- 2

- 1
 4

380 476 0031 10016 7 dərəcəli EAN-13 kodunu daşıyan məhsul hansı ölkənin milli təşkilatının prefiksində malikdir?

- Yaponiya
 Çin
 Rusiya
 Azərbaycan
 Türkiyə

381 869 0526 02342 7 dərəcəli EAN-13 kodunu daşıyan məhsul hansı ölkənin prefiksində malikdir?

- Azərbaycan
 Rusiya
 Azərbaycan
 Türkiyə
 Türkiyə

382 460 0080 322106 dərəcəli EAN-13 kodunu daşıyan məhsul hansı ölkənin prefiksində malikdir?

- Azərbaycan
 Azərbaycan
 Türkiyə
 Rusiya
 Türkiyə

383 460 5504 51236 1 dərəcəli EAN-13 kodunu daşıyan məhsul hansı ölkənin prefiksində malikdir?

- Azərbaycan
 Azərbaycan
 Türkiyə
 Rusiya
 Türkiyə

384 Aşağıdakı EAN-13 kodlarından hansı Azərbaycan milli təşkilatının kodunu daşıyır?

- 469 0080 322106
 869 0526 02342 7
 460 0080 322106
 476 0031 10016 7
 482 3012 208013

385 Aşağıdakı EAN-13 kodlarından hansı Türkiyənin milli təşkilatının kodunu daşıyır?

- 469 0080 322106
 460 0080 322106
 476 0031 10016 7
 869 0526 02342 7
 482 3012 208013

386 Aşağıdakı EAN-13 kodlarından hansı Ukraynanın milli təşkilatının kodunu daşıyır?

- 469 0080 322106
- 476 0031 10016 7
- 869 0526 02342 7
- 482 3012 208013
- 460 0080 322106

387 Aşağıdakı EAN-13 kodlarından hansı Rusiyanın milli təşkilatının kodunu daşıyır?

- 486 0080 322106
- 869 0526 02342 7
- 482 3012 208013
- 460 0080 322106
- 476 0031 10016 7

388 Azərbaycan Respublikası xarici iqtisadi fəaliyyətinin əmtəə nomenklaturası hansı sənədlərə əsasən tərtib edilir?

- DÖST və İSO
- EAN və UPA
- İSO və EAN
- HSN(USN) və AİB BN
- İSO və UPA

389 Aşağıdakılardan hansı beynəlxalq ticarətdə əmtəələrin təsnifat və kodlarının müəyyən edilməsində əsas hesab edilir?

- DÖST və İSO
- EAN və UPA
- İSO və EAN
- HSN(USN) və AİB BN
- İSO və UPA

390 Əmtələrin təsnifatının və kodlaşdırılmasının uyğunlaşdırılmış nomenklatura sisteminin struktur elementləri hansılardır?

- Təsnifat və kodlaşdırma əlamətləri
- Əmtəə kodlarının sayı və məl pozisiyalarının sayı
- Təsnifatın dərinliyi və məl pozisiyalarının sayı
- Təsnifat və kodlaşdırma sistemləri
- Təsnifat və kodlaşdırma metodları

391 HSN(USN) üzrə təsnifat neçə pillədən ibarətdir?

- 2
- 4
- 5
- 6.0
- 3.0

392 HSN(USN) üzrə təsnifatın birinci pilləsi hansıdır?

- Qruplar
- Alt pozisiyalar
- Mal pozisiyaları
- Yarımqruplar
- Bölmələr

393 HSN(USN) üzrə təsnifatda neçə bölmə vardır?

- 23
- 19
- 18
- 21.0
- 22.0

394 HSN(USN) üzrə təsnifatın ikinci pilləsi hansıdır?

- Subpozisiyalar
- Mal pozisiyaları
- Yarımqruplar
- Qruplar
- Alt pozisiyalar

395 HSN(USN) üzrə təsnifatda neçə qrup vardır?

- 94
- 98
- 96
- 97.0
- 95.0

396 HSN(USN) üzrə təsnifatın üçüncü pilləsi hansıdır?

- Bölmələr
- Alt pozisiyalar
- Mal pozisiyaları
- Yarımqruplar
- Subpozisiyalar

397 HSN(USN) üzrə təsnifatda neçə yarımqrup vardır?

- 30
- 32
- 34
- 33.0
- 31.0

398 HSN (USN) üzrə təsnifatın dördüncü pilləsi hansıdır?

- Yarımqruplar

- Subpozisiyalar
- Alt pozisiyalar
- Əmtəə pozisiyaları
- Bölmələr

399 HSN (USN) üzrə təsnifatda neçə mal pozisiyası vardır?

- 1232
- 1233
- 1242
- 1241.0
- 1224.0

400 HSN (USN) üzrə təsnifatın beşinci pilləsi hansıdır?

- Qruplar
- Bölmələr
- Subpozisiyalar
- Alt pozisiyalar
- Yarımqruplar

401 HSN (USN) üzrə təsnifatda neçə alt pozisiya vardır?

- 3548
- 3856
- 3458
- 3558.0
- 3568.0

402 HSN (USN) üzrə təsnifatın altıncı pilləsi hansıdır?

- Mal pozisiyaları
- Yarımqruplar
- Bölmələr
- Subpozisiyalar
- Qruplar

403 HSN (USN) üzrə təsnifatda neçə subpozisiya vardır?

- 5219
- 5018
- 5119
- 5019.0
- 5118.0

404 Xarici iqtisadi fəaliyyətin əmtəə nomenklaturasında mallar neçə rəqəmli koda malik olurlar?

- 6
- 8
- 10
- 9.0

7.0

405 Xarici iqtisadi fəaliyyətin ƏN-da malların kodlarının neçə rəqəmi HSN (USN) -dən götürülür?

4

6.0

2

3.0

5

406 Xarici iqtisadi fəaliyyətin əmtəə nomenklaturasında əmtəə kodlarının 7-ci və 8-ci rəqəmləri haradan götürülür?

UPA-dan

AİB BN-dan

HNS-dən

İSO-dan

EAN-dan

407 Xarici iqtisadi fəaliyyətin əmtəə nomenklaturasında əmtəə kodlarının 9-cu rəqəmi nəyi ifadə edir?

Bölmələrin sayını göstərir

Yarımqruplara bölgünü göstərir

Qrupu göstərir

Pozisiyaların detallaşdırılması üçün nəzərdə tutulur

Bölmənin sırasını göstərir

408 Əmtəələrin harmonik sistem nomenklaturasında (HSN) kodlaşdırma üçün hansı işarələrdən istifadə olunur?

Ştrix və boşluqlardan

Hərflərdən

Hərflərdən

Rəqəmlərdən

Ştrixlərdən

409 Əmtəələrin harmonik nomenklatura sistemində bölmələr və yarımqruplar nə ilə işarələnir?

“_” ilə

Hərflərlə

Ərəb rəqəmləri ilə

Rum rəqəmləri ilə

Ştrixlərlə

410 HNS-də təsnifatın hansı pillələri Rum rəqəmləri ilə işarələnir?

Alt pozisiyalar və subpozisiyalar

Qruplar və yarımqruplar

Bölmələr və qruplar

Bölmələr və yarımqruplar

Yarımqruplar və pozisiyalar

411 XİFƏN-da kodların uzunluğu neçəyə bərabərdir?

- 5
 7
 8
 9.0
 6.0

412 HNS-də qruplar, pozisiyalar və subpozisiyalar nə ilə işarələnir?

- “—” ilə
 Hərflərlə
 Rum rəqəmləri ilə
 Ərəb rəqəmləri ilə
 Ştrixlərlə

413 HNS-də təsnifatın hansı pillələri Ərəb rəqəmləri ilə işarələnir?

- Alt pozisiyalar və subpozisiyalar
 Bölmələr və yarımqruplar
 Bölmələr, qruplar və yarımqruplar
 Qruplar, pozisiyalar və subpozisiyalar
 Bölmələr və qruplar

414 HNS-də təsnifatın hansı pilləsi üçün rəqəmli kod nəzərdə tutulmayıb?

- Qruplar üçün
 Bölmələr üçün
 Subpozisiyalar üçün
 Alt pozisiyalar üçün
 Yarımqruplar üçün

415 HSN-da alt pozisiyalar necə işarələnir?

- Ştrixlərlə
 Rum rəqəmləri ilə
 Ərəb rəqəmləri ilə
 “—” ilə
 Hərflərlə

416 HSN-də təsnifatın hansı pilləsi “—” ilə işarələnir?

- Qruplar
 Bölmələr
 Subpozisiyalar
 Alt pozisiyalar
 Yarımqruplar

417 HSN-də malın adının əvvəlində hansı işarə qoyulur?

- “≠”

- Ştrix
 Rəqəm
 “_”
 “-”

418 HSN-də rəqəmli kodun vahid sırasını müəyyən etmək üçün sonradan detallaşdırılmayan təsnifat qruplarına hansı rəqəm əlavə edilir?

- 3.0
 1
 0.0
 4
 2

419 Əmtəələrin uyğunlaşdırılmış nomenklatura sistemində “bölmələr” təsnifatın neçənci pilləsində yerləşir

- Beşinci
 Üçüncü
 İkinci
 Birinci
 Dördüncü

420 Əmtəələrin uyğunlaşdırılmış nomenklatura sistemində “qruplar” təsnifatın neçənci pilləsində yerləşir

- Beşinci
 Üçüncü
 Birinci
 İkinci
 Dördüncü

421 Əmtəələrin uyğunlaşdırılmış nomenklatura sistemində “yarımqruplar” təsnifatın neçənci pilləsində yerləşir

- Altıncı
 Dördüncü
 İkinci
 Üçüncü
 Beşinci

422 Əmtəələrin uyğunlaşdırılmış nomenklatura sistemində “mal pozisiyaları” təsnifatın neçənci pilləsində yerləşir?

- Altıncı
 İkinci
 Üçüncü
 Dördüncü
 Beşinci

423 Əmtəələrin uyğunlaşdırılmış nomenklatura sistemində “alt pozisiyalar” təsnifatın neçənci pilləsində yerləşir?

- Altıncı
 Üçüncü
 Dördüncü
 Beşinci
 İkinci

424 5. Əmtəələrin uyğunlaşdırılmış nomenklatura sistemində “subpozisiyalar” təsnifatın neçənci pilləsində yerləşir?

- İkinci
 Dördüncü
 Beşinci
 Altıncı
 Üçüncü

425 6. Məzmununna və adına görə uyğun əmtəə pozisiyaları və ya alt pozisiyaları ilə üst-üstə düşən subpozisiyalarda 6 rəqəmli kodun sonuna hansı rəqəm əlavə edilir?

- 4
 2
 1
 0.0
 3.0

426 HSN-də təsnifat obyektini hansı mallardır?

- Sertifikatlaşdırılmış mallar
 Qeyri-ərzaq malları
 Ərzaq malları
 Beynəlxalq ticarətdə olan bütün mallar
 Ekoloji təmiz mallar

427 Məzmununna və adına görə uyğun əmtəə pozisiyaları və ya alt pozisiyaları ilə üst-üstə düşən subpozisiyalarda neçə rəqəmli kodun sonuna “0” rəqəmi əlavə edilir?

- 7 rəqəmli
 4 rəqəmli
 5 rəqəmli
 6 rəqəmli
 3 rəqəmli

428 Xarici iqtisadi fəaliyyətin əmtəə nomenklaturasında əmtəə kodlarının neçənci rəqəmləri AİB BN-dan götürülür?

- 4-cü və 5-ci
 6-cı və 7-ci
 8-ci və 9-cu
 7-ci və 8-ci
 5-ci və 6-cı

429 Xarici iqtisadi fəaliyyətin əmtəə nomenklaturasında əmtəə kodlarının ilk 6 rəqəmi haradan

götürülür?

- UPA-dan
- EAN-dan
- AİB BN-dan
- HSN (USN)-dən
- İSO-dan

430 Əgər əmtəə pozisiyası detallaşdırılmırsa o zaman əmtəə subpozisiyasının sonunda hansı sırada "0" kodu yazılır?

- 4-cü və 5-ci
- 8-ci və 9-cu
- 7-ci və 8-ci
- 5-ci və 6-cı
- 6-cı və 7-ci

431 Əmtəə alt pozisiyası detallaşdırılmayan zaman 6 rəqəmli kodun sonunda neçə "0" yazılır?

- 5
- 3
- 2
- 1.0
- 4.0

432 Əmtəə pozisiyası detallaşdırılmayan zaman 6 rəqəmli kodun sonunda neçə "0" yazılır?

- 5
- 3
- 1
- 2.0
- 4.0

433 HNS-də neçə əmtəə subpozisiyası sonuna iki "0" əlavə edilən 4 rəqəmli koda malikdir?

- 315
- 312
- 310
- 311.0
- 313.0

434 HNS-də neçə əmtəə subpozisiyasının adlarının əvvəlinə "—" işarəsi əlavə edilmişdir?

- 2451
- 2249
- 2350
- 2450.0
- 2250.0

435 HNS-də neçə əmtəə subpozisiyasında 6 rəqəmli kodda 6-cı rəqəm "0"-la əvəz edilmişdir?

- 2451
 2249
 2350
 2450.0
 2250.0

436 Əgər əmtəə subpozisiyasının adlarının əvvəlinə “—” işarəsi qoyulmuşdursa, bu onu göstərir ki:

- Subpozisiya 3-cü təsnifat səviyyəsində kimi detallaşdırılmışdır
 Subpozisiya 4-cü təsnifat səviyyəsində kimi detallaşdırılmışdır
 Subpozisiya 6-ci təsnifat səviyyəsində kimi detallaşdırılmışdır
 Subpozisiya 5-ci təsnifat səviyyəsində kimi detallaşdırılmışdır
 Subpozisiya 7-ci təsnifat səviyyəsində kimi detallaşdırılmışdır

437 Əgər əmtəə subpozisiyasında kodun 6-cı rəqəmi “0”-la əvəz edilibsə bu onu göstərir ki, subpozisiya:

- 3-cü təsnifat səviyyəsində 1-dən 9-a qədər detallaşdırıla bilər
 6-cı təsnifat səviyyəsində 1-dən 5-ə qədər detallaşdırıla bilər
 5-ci təsnifat səviyyəsində 1-dən 9-a qədər detallaşdırıla bilər
 6-cı təsnifat səviyyəsində 1-dən 9-a qədər detallaşdırıla bilər
 7-cı təsnifat səviyyəsində 1-dən 9-a qədər detallaşdırıla bilər

438 HNS-də neçə əmtəə subpozisiyasının adlarının əvvəlinə “— —” işarəsi qoyulmuşdur

- 2239
 2238
 2249
 2258.0
 2259.0

439 Əgər HNS-də əmtəə subpozisiyasının adlarının əvvəlinə “— —” işarəsi qoyulmuşdursa bu onu göstərir ki, subpozisiya:

- 3-cü təsnifat səviyyəsində kimi detallaşdırılmışdır
 4-cü təsnifat səviyyəsində kimi detallaşdırılmışdır
 5-ci təsnifat səviyyəsində kimi detallaşdırılmışdır
 6 rəqəmli kod çərçivəsində tamamilə detallaşdırılmışdır
 7-ci təsnifat səviyyəsində kimi detallaşdırılmışdır

440 HNS-də “sair mallar” qruplaşmalarının əsas miqdarı hansı təsnifat səviyyəsində yerləşir?

- Beşinci
 Üçüncü
 İkinci
 Sonuncu
 Dördüncü

441 HNS-də “sair mallar” qruplaşmaları bütün subpozisiyaların hansı hissəsini təşkil edir?

- 1/6
 1/3

- 1/2
 1/4
 1/5

442 “Sair” subpozisiyalarının 6 rəqəmli kodlarının 5-ci və 6-cı rəqəmləri hansı rəqəmlərlə göstərilir?

- 2 və 1
 5 və 4
 7 və 6
 8 və 9
 3 və 2

443 Uyğunlaşdırılmış nomenklatura sistemi əmtələrin hansı intervalda detallandırılmasına imkan yaradır?

- 7-14 işarəyə qədər
 5-12 işarəyə qədər
 5-10 işarəyə qədər
 6-12 işarəyə qədər
 4-9 işarəyə qədər

444 Əmtələrin təsnifatının və kodlaşdırılmasının uyğunlaşdırılmış nomenklatura sistemi haqqında Beynəlxalq konvensiya nə zaman qüvvəyə minmişdir?

- 1985-ci ildən
 1987-ci ildən
 1990-cı ildən
 1988-ci ildən
 1981-ci ildən

445 HSN-in hazırlanmasında neçə ölkə iştirak etmişdir?

- 49
 52
 56
 59.0
 48.0

446 Aşağıdakılardan hansı dünya dövlətlərinin əksəriyyəti üçün vahid əmtəə klassifikatoru kimi işlənib hazırlanmışdır?

- UPA
 İSO
 AİB BN
 USN
 EAN

447 USN-dən neçə dövlətin istifadə etməsi nəzərdə tutulurdu?

- 80
 100
 120

- 150.0
 90.0

448 USN-da təsnifatın obyektı hansı mallardır?

- Yeyinti məhsulları
 Sənaye malları
 Ərzaq malları
 Beynəlxalq ticarətdə, tədavüldə olan bütün mallar
 Yüngül sənaye malları

449 USN-də təsnifatın ali səviyyəsi hansı kateqoriyadır?

- Subpozisiyalar
 Yarımqruplar
 Qruplar
 Bölmələr
 Əmtəə pozisiyaları

450 Diri heyvan və heyvandarlıq məhsulları USN-də necənci bölmədə yerləşir?

- V
 III
 II
 I
 IV

451 USN-in I bölməsində hansı mallar təsnifatlaşdırılır və kodlaşdırılır?

- Kimya sənayesi məhsulları
 Yeyinti sənayesi məhsulları
 Heyvan və bitki mənşəli yağlar
 Diri heyvan və heyvandarlıq məhsulları
 Mineral məhsullar

452 USN-də təsnifatın sonuncu səviyyəsi hansı kateqoriyadır?

- Əmtəə pozisiyaları
 Qruplar
 Bölmələr
 Subpozisiyalar
 Yarımqruplar

453 USN-in III bölməsində hansı mallar təsnifatlaşdırılır və kodlaşdırılır?

- Kimya sənayesi məhsulları
 Yeyinti sənayesi məhsulları
 Diri heyvan və heyvandarlıq məhsulları
 Heyvan və bitki mənşəli yağlar
 Mineral məhsullar

454 04 kodu ilə əmtəələrin USN-da hansı qrup məmulatlar kodlaşdırılır?

- Tərəvəzlər
- Ət və yeyinti məhsulları
- Diri heyvanlar
- Süd və süd məhsulları; yumurta; təbii bal
- Balıq və xərçəngkimilər, molyuskalar

455 03 kodu ilə əmtəələrin USN-da hansı qrup məmulatlar kodlaşdırılır?

- Tərəvəzlər
- Diri heyvanlar
- Süd və süd məhsulları; yumurta; təbii bal
- Balıq və xərçəngkimilər, molyuskalar
- Ət və yeyinti məhsulları

456 01 kodu ilə əmtəələrin USN-da hansı qrup məmulatlar kodlaşdırılır?

- Balıq və xərçəngkimilər, molyuskalar
- Tərəvəzlər
- Ət və yeyinti məhsulları
- Süd və süd məhsulları; yumurta; təbii bal
- Diri heyvanlar

457 02 kodu ilə əmtəələrin USN-da hansı qrup məmulatlar kodlaşdırılır?

- Tərəvəzlər
- Balıq və xərçəngkimilər, molyuskalar
- Diri heyvanlar
- Ət və yeyinti məhsulları
- Süd və süd məhsulları; yumurta; təbii bal

458 07 kodu ilə əmtəələrin USN-da hansı qrup məmulatlar kodlaşdırılır?

- Süd və süd məhsulları; yumurta; təbii bal
- Diri heyvanlar
- Ət və yeyinti məhsulları
- Tərəvəzlər
- Balıq və xərçəngkimilər, molyuskalar

459 09 kodu ilə əmtəələrin USN-da hansı qrup məmulatlar kodlaşdırılır?

- Diri heyvanlar
- Tərəvəzlər
- Canlı ağaclar və digər bitkilər, kəsilmiş güllər və dekorativ yaşıllıqlar
- Kofe və çaylar
- Ət və yeyinti məhsulları

460 kodu ilə əmtəələrin USN-da hansı qrup məmulatlar kodlaşdırılır?

- Diri heyvanlar

- Tərəvəzlər
- Kofe və çaylar
- Dənli bitkilər
- Ət və yeyinti məhsulları

461 11 kodu ilə əmtələrin USN-da hansı qrup məmulatlar kodlaşdırılır?

- Ət və yeyinti məhsulları
- Kofe və çaylar
- Dənli bitkilər
- Unüytmə sənayesi məhsulları
- Tərəvəzlər

462 Əmtələrin USN-da "laklar, qətranlar və digər bitki şirələri və ekstraktlar" əmtə qrupunun kodu neçədir?

- 09
- 12
- 14
- 13.0
- 10.0

463 Əmtələrin USN-da "hörmə işləri üçün nəzərdə tutulan bitki mənşəli materiallar və sair bitki mənşəli məhsullar" əmtə qrupunun kodu neçədir?

- 10
- 12
- 13
- 14.0
- 11.0

464 Əmtələrin USN-da "heyvanat və ya bitki mənşəli yağlar və piylər" əmtə qrupunun kodu neçədir?

- 11
- 13
- 14
- 15.0
- 12.0

465 13 kodu ilə əmtələrin USN-da hansı əmtə qrupu kodlaşdırılır?

- Kofe və çaylar
- Heyvanat və ya bitki mənşəli yağlar və piylər
- Hörmə işləri üçün nəzərdə tutulan bitki mənşəli materiallar və sair bitki mənşəli məhsullar
- Laklar, qətranlar və digər bitki şirələri və ekstraktlar
- Dənli bitkilər

466 14 kodu ilə əmtələrin USN-da hansı əmtə qrupu kodlaşdırılır?

- Kofe və çaylar
- Hörmə işləri üçün nəzərdə tutulan bitki mənşəli materiallar və sair bitki mənşəli məhsullar

- Laklar, qətranlar və digər bitki şirələri və ekstraktlar
- Heyvanat və ya bitki mənşəli yağlar və piylər
- Dənli bitkilər

467 “Şəkər və şəkərdən olan şirniyyat məhsulları” qrupu əmtələrin USN-da hansı kodla göstərilir?

- 19
- 16
- 15
- 17.0
- 18.0

468 “Kakao və ondan olan məhsullar” qrupu əmtələrin USN-da hansı kodla göstərilir?

- 20
- 16
- 17
- 18.0
- 19.0

469 “Çörək məmulatları; un, süd, nişastadan olan məmulatlar; undan olan şirniyyat məmulatları” qrupu əmtələrin USN-da hansı kodla göstərilir?

- 20
- 17
- 18
- 19.0
- 16.0

470 “Meyvə, tərəvəz, qoz və ya bitkilərin başqa hissələrindən emal olunan məhsullar” qrupu əmtələrin USN-da hansı kodla göstərilir?

- 21
- 18
- 19
- 20.0
- 17.0

471 “Qarışıq yeyinti məhsulları” qrupu əmtələrin USN-da hansı kodla göstərilir?

- 17
- 19
- 20
- 21.0
- 18.0

472 “Spirtili və spirtsiz içkilər, sirkələr” əmtəə qrupu USN-da hansı kodla göstərilir?

- 19
- 23
- 21

- 22.0
 20.0

473 “Tamlı yeyinti sənayesi məhsullarının qalıq və tullantıları, hazır heyvan yemləri” əmtəə qrupu USN-da hansı kodla göstərilir?

- 19
 22
 21
 23.0
 20.0

474 “Tütün və onun sənaye əvəzediciləri” əmtəə qrupu USN-da hansı kodla göstərilir?

- 20
 22
 23
 24.0
 21.0

475 “Duz, kükürd; torpaq və daş;suvaq materialları, əhəng və sement” əmtəə qrupu USN-da hansı kodla göstərilir?

- 21
 23
 24
 25.0
 22.0

476 17 kodu ilə əmtəələrin USN-da hansı əmtəə qrupu kodlaşdırılır?

- Qarışıq yeyinti məhsulları
 Çörək məmulatları; un, süd, nişastadan olan məmulatlar;undan olan şirniyyat məmulatları
 Kakao və ondan olan məhsullar
 Şəkər və şəkərdən olan şirniyyat məhsulları
 Meyvə, tərəvəz, qoz və ya bitkilərin başqa hissələrindən emal olunan məhsullar

477 18 kodu ilə əmtəələrin USN-da hansı əmtəə qrupu kodlaşdırılır?

- Qarışıq yeyinti məhsulları
 Çörək məmulatları; un, süd, nişastadan olan məmulatlar;undan olan şirniyyat məmulatları
 Şəkər və şəkərdən olan şirniyyat məhsulları
 Kakao və ondan olan məhsullar
 Meyvə, tərəvəz, qoz və ya bitkilərin başqa hissələrindən emal olunan məhsullar

478 19 kodu ilə əmtəələrin USN-da hansı əmtəə qrupu kodlaşdırılır?

- Qarışıq yeyinti məhsulları
 Şəkər və şəkərdən olan şirniyyat məhsulları
 Kakao və ondan olan məhsullar
 Çörək məmulatları; un, süd, nişastadan olan məmulatlar;undan olan şirniyyat məmulatları

Meyvə, tərəvəz, qoz və ya bitkilərin başqa hissələrindən emal olunan məhsullar

479 . 20 kodu ilə əmtəələrin USN-da hansı əmtəə qrupu kodlaşdırılır?

- Meyvə, tərəvəz, qoz və ya bitkilərin başqa hissələrindən emal olunan məhsullar
 Şəkər və şəkərdən olan şimiyyat məhsulları
 Kakao və ondan olan məhsullar
 Çörək məmulatları; un, süd, nişastadan olan məmulatlar; undan olan şimiyyat məmulatları
 Qarışıq yeyinti məhsulları

480 21 kodu ilə əmtəələrin USN-da hansı əmtəə qrupu kodlaşdırılır?

- Şəkər və şəkərdən olan şimiyyat məhsulları
 Çörək məmulatları; un, süd, nişastadan olan məmulatlar; undan olan şimiyyat məmulatları
 Meyvə, tərəvəz, qoz və ya bitkilərin başqa hissələrindən emal olunan məhsullar
 Qarışıq yeyinti məhsulları
 Kakao və ondan olan məhsullar

481 22 kodu ilə əmtəələrin USN-da hansı əmtəə qrupu kodlaşdırılır?

- Çörək məmulatları; un, süd, nişastadan olan məmulatlar; undan olan şimiyyat məmulatları
 Kakao və ondan olan məhsullar
 Qarışıq yeyinti məhsulları
 Spirtli və spirtsiz içkilər, sirkələr
 Şəkər və şəkərdən olan şimiyyat məhsulları

482 23 kodu ilə əmtəələrin USN-da hansı əmtəə qrupu kodlaşdırılır?

- Şəkər və şəkərdən olan şimiyyat məhsulları
 Qarışıq yeyinti məhsulları
 Spirtli və spirtsiz içkilər, sirkələr
 Tamly yeyinti sənayesi məhsullarının qalıq və tullantıları, hazır heyvan yemləri
 Kakao və ondan olan məhsullar

483 24 kodu ilə əmtəələrin USN-da hansı əmtəə qrupu kodlaşdırılır?

- Şəkər və şəkərdən olan şimiyyat məhsulları
 Qarışıq yeyinti məhsulları
 Spirtli və spirtsiz içkilər, sirkələr
 Tütün və onun sənaye əvəzediciləri
 Kakao və ondan olan məhsullar

484 25 kodu ilə əmtəələrin USN-da hansı əmtəə qrupu kodlaşdırılır?

- Kakao və ondan olan məhsullar
 Spirtli və spirtsiz içkilər, sirkələr
 Tütün və onun sənaye əvəzediciləri
 Duz; kükürd; torpaq və daş; suvaq materialları, əhəng və sement
 Qarışıq yeyinti məhsulları

485 “Flizlər, şlaklar və kül” əmtəə qrupu əmtəələrin USN-da hansı kodla göstərilir?

- 22
- 24
- 25
- 26.0
- 23.0

486 “Mineral yanacaqlar, neft və neft məhsulları, bitumlu minerallar” USN-da hansı kodla göstərilir?

- 23
- 25
- 26
- 27.0
- 24.0

487 26 kodu ilə əmtəələrin USN-da hansı əmtəə qrupu kodlaşdırılır?

- Kakao və ondan olan məhsullar
- Spirtli və spirtsiz içkilər, sirkələr
- Tütün və onun sənaye əvəzediciləri
- Flizlər, şlaklar və kül
- Qarışıq yeyinti məhsulları

488 27 kodu ilə əmtəələrin USN-da hansı əmtəə qrupu kodlaşdırılır?

- Qarışıq yeyinti məhsulları
- Tütün və onun sənaye əvəzediciləri
- Flizlər, şlaklar və kül
- Mineral yanacaqlar, neft və neft məhsulları, bitumlu minerallar
- Spirtli və spirtsiz içkilər, sirkələr

489 “Qeyri-üzvi kimya məhsulları, qiymətli və nadir metalların üzvi və qeyri-üzvi birləşmələri, radioaktiv elementlər və ya onların izotopları” əmtəə qrupu USN-də hansı kodla göstərilir?

- 24
- 26
- 27
- 28.0
- 25.0

490 Heyvan və bitki mənşəli yağlar USN-də necənci bölmədə yerləşir?

- V
- I
- II
- III
- IV

491 Diri heyvan və heyvandarlıq məhsulları USN-də neçə qrupa bölünür?

- 11
- 3

- 9
- 5.0
- 1.0

492 Diri heyvan və heyvandarlıq məhsulları USN-də neçə yarımqrupa bölünür?

- 2
- 5
- 4.0
- 3
- Bölünmür

493 Bitki mənşəli məhsullar USN-də neçənci bölmədə yerləşir?

- V
- III
- I
- II
- IV

494 USN-in II bölməsində hansı mallar təsnifatlaşdırılır və kodlaşdırılır?

- Mineral məhsullar
- Diri heyvan və heyvandarlıq məhsulları
- Heyvan və bitki mənşəli yağlar
- Bitki mənşəli məhsullar
- Yeyinti sənayesi məhsulları

495 Bitki mənşəli məhsullar USN-də neçə yarımqrupa bölünür?

- 5
- 3
- 2
- Bölünmür
- 4.0

496 Bitki mənşəli məhsullar USN-də neçə qrupa bölünür?

- 11
- 1
- 5
- 9.0
- 3.0

497 Yeyinti sənayesi məhsulları USN-də neçənci bölmədə yerləşir?

- V
- II
- III
- IV
- I

498 USN-in IV bölməsində hansı mallar təsnifatlaşdırılır və kodlaşdırılır?

- Mineral məhsullar
- Heyvan və bitki mənşəli yağlar
- Bitki mənşəli məhsullar
- Yeyinti sənayesi məhsulları
- Diri heyvan və heyvandarlıq məhsulları

499 Yeyinti sənayesi məhsulları USN-də neçə qrupa bölünür?

- 11
- 1
- 5
- 9.0
- 3.0

500 Yeyinti sənayesi məhsulları USN-də neçə yarımqrupa bölünür?

- 19
- 3
- 2
- Bölünmür
- 6.0

501 Mineral məhsullar USN-də neçənci bölmədə yerləşir?

- I
- III
- IV
- V
- II

502 USN-in V bölməsində hansı mallar təsnifatlaşdırılır və kodlaşdırılır?

- Kimya sənayesi məhsulları
- Heyvan və bitki mənşəli yağlar
- Bitki mənşəli məhsullar
- Mineral məhsullar
- Diri heyvan və heyvandarlıq məhsulları

503 Mineral məhsullar USN-də neçə qrupa bölünür?

- 11
- 5
- 1
- 3.0
- 9.0

504 Mineral məhsullar USN-də neçə yarımqrupa bölünür?

- 8

- 3
- 5
- Bölünmür
- 6.0

505 Kimya sənayesi məhsulları USN-də neçənci bölmədə kodlaşdırılır?

- IV
- VI
- II
- III
- V

506 USN-in VI bölməsində hansı mallar təsnifatlaşdırılır və kodlaşdırılır?

- Diri heyvan və heyvandarlıq məhsulları
- Kimya sənayesi məhsulları
- Mineral məhsullar
- Bitki mənşəli məhsullar
- Heyvan və bitki mənşəli yağlar

507 Kimya sənayesi məhsulları USN-də neçə qrupa bölünür?

- 9
- 1
- 3
- 11.0
- 5.0

508 Tərkibinə görə plastik kütlələr necə bölünür?

- Məsaməli və kristal
- Termoreaktiv və termoplastik
- Dolduruculu və doldurucusuz
- Sadə və mürəkkəb
- Bircins və qeyri-bircins

509 Tətbiq sahəsinə görə plastik kütlə materialları necə bölünür?

- Məişət, texniki, elektrik
- Ümumi, konstruksiya, inşaat
- Məişət inşaat və texniki
- Ümumi, xüsusi və dekorativ
- Ümumi, texniki, kimyəvi davamlı

510 Kauçuklar hansı qruplara bölünür?

- Yumşaq və elastik kauçuklar
- Qaba və yarımqaba kauçuklar
- Sadə və mürəkkəb kauçuklar
-) Təbii və sintetik kauçuklar

Yumşaq və qaba kauçuklar

511 Təyinatına görə rezin materialları necə bölünür?

- İstiliyə və şaxtaya davamlı
 Qaba və yumşaq
 Adi və yüksək keyfiyyətli
 Universal və xüsusi
 Bərk və elastik

512 Makrostruktur xarakterinə görə plastik kütlələr necə bölünür?

- Məsəməli və kristal
 Dolduruculu və doldurucusuz
 Sadə və mürəkkəb
 Bircins və qeyri-bircins
 Termoreaktiv və termoplastik

513 Plastik kütlələr təbiətinə görə necə bölünür?

- Elatiki və cod
 Cod və yarım bərk
 Bərk və yumşaq
 Plastik və elatiki
 Bərk və plastik

514 Plastik kütlə və rezin materialları USN-də neçənci bölmədə kodlaşdırılır?

- III
 V
 VI
 VII
 IV

515 USN-in VI bölməsində hansı mallar təsnifatlaşdırılır və kodlaşdırılır?

- Heyvan və bitki mənşəli yağlar
 Mineral məhsullar
 Kimya sənayesi məhsulları
 Plastik kütlə və rezin məmulatları
 Bitki mənşəli məhsullar

516 Plastik kütlə və rezin məmulatları USN-də neçə qrupa bölünür?

- 1
 3
 11
 2.0
 9.0

517 Plastik kütlə və rezin məmulatları USN-də neçə yarımqrupa bölünür?

- Bölünmür
- 16
- 19
- 2.0
- 3.0

518 Plastik kütlə və rezin məmulatları USN-də hansı qruplarda kodlaşdırılır?

- 35;36
- 38;39
- 39;40
- 34;35
- 36;37

519 “Plastik kütlə və onlardan olan məmulatlar “ USN-də hansı qrupda kodlaşdırılır?

- 40
- 37
- 38
- 39.0
- 36.0

520 “Kauçuk və rezin məmulatları” USN-də hansı qrupda kodlaşdırılır?

- 37
- 39
- 41
- 40.0
- 38.0

521 Əmtəələrin USN-da 39-cu qrupda hansı məmulatlar kodlaşdırılır?

- Gön xammalları və gönlər
- Xəz xammal və məmulatlar
- Kauçuk və rezin məmulatları
- Plastik kütlə və onlardan olan məmulatlar
- Gön məmulatları

522 Əmtəələrin USN-da 40-cı qrupda hansı məmulatlar kodlaşdırılır?

- Gön xammalları və gönlər
- Xəz xammal və məmulatlar
- Plastik kütlə və onlardan olan məmulatlar
- Kauçuk və rezin məmulatları
- Gön məmulatları

523 Plastik kütlə və rezin məmulatları USN-də hansı əmtəə pozisiyalarında əhatə edilir?

- 40.01- 40.14
- 37.01- 37.14
- 38.01- 38.14

- 39.01- 39.14
 41.01- 41.08

524 Maye sintetik poliefinlər hansı əmtəə pozisiyasında kodlaşdırılır?

- 40.01- 40.14
 37.01- 37.14
 38.01- 38.14
 39.01- 39.11
 36.01- 36.08

525 Gön-xəz xammalları və məmulatları USN-də neçənci bölmədə kodlaşdırılır?

- IV
 VI
 VII
 VIII
 V

526 USN-in VIII bölməsində hansı mallar təsnifatlaşdırılır və kodlaşdırılır?

- Bitki mənşəli məhsullar
 Kimya sənayesi məhsulları
 Plastik kütlə və rezin məmulatları
 Gön-xəz xammalları və məmulatları
 Mineral məhsullar

527 Göndən olan məmulatlar USN-sı üzrə hansı qrupda kodlaşdırılır?

- 43
 40
 41
 42.0
 39.0

528 Xəz, xəz xammalları, süni xəz və onlardan olan məmulatlar USN-sı üzrə hansı qrupda kodlaşdırılır?

- 39
 41
 42
 43.0
 40.0

529 Gön xammalları və gönlər hansə mal pozisiyalarında əhatə olunur?

- 40.01- 40.14
 37.01- 37.14
 38.01- 38.14
 41.01-41.11
 39.01- 39.08

530 Ayaqqabı və baş geyimləri USN-da hansı bölmədə kodlaşdırılır?

- IIIV
 X
 XI
 XII
 IX

531 Əmtəələrin USN-nın XII bölməsində hansı mallar kodlaşdırılır?

- Gön-xəz xammalları və məmulatları
 Kağız, karton və onlardan hazırlanan məhsullar
 Toxuculuq malları
 Ayaqqabı və baş geyimləri
 Oduncaq, ağac və ağacdən hazırlanan məhsullar

532 Əmtəələrin USN-da “baş geyimləri və onların hissələri” hansı qrupda kodlaşdırılır?

- 68
 66
 64
 65.0
 67.0

533 Əmtəələrin USN-da 65-ci qrupda hansı mallar təsvir edilərək kodlaşdırılır?

- Gön-xəz xammalları və məmulatları
 Çətirlər, tros-lar, tros-oturacaqlar
 Ayaqqabı, fətr və oxşar məmulatlar və onların hissələri
 Baş geyimləri və onların hissələri
 Emal edilmiş perolar, lələklər və onlardan olan məmulatlar

534 Gön məmulatları USN-də hansı əmtəə pozisiyalarında kodlaşdırılır?

- 40.01- 40.14
 43.01- 43.14
 41.01-41.11
 42.01-42.06
 37.01- 37.14

535 Bütöv norkalar 43.01 əmtəə pozisiyasında hansı əmtəə kodu ilə göstərilir?

- 14.000
 12.000
 11.000
 10.000
 13.000

536 Dovşan dəriləri 43.01 əmtəə pozisiyasında hansı əmtəə kodu ilə göstərilir?

- 13.000

- 11.000
- 10.000
- 20.000
- 12.000

537 Bütöv olmayan norkalar 43.02 əmtəə pozisiyasında hansı əmtəə kodu ilə göstərilir?

- 13.000
- 10.000
- 20.000
- 11.000
- 12.000

538 Xəz-kürk məmulatları və onların hissələri hansı əmtəə pozisiyasında kodlaşdırılır?

- 40.02
- 42.02
- 42.01
- 43.03
- 41.01

539 Əmtəələrin USN-da 41-ci qrupda hansı məmulatlar kodlaşdırılır?

- Plastik kütlə və onlardan olan məmulatlar
- Xəz xammal və məmulatlar
- Gön məmulatları
- Gön xammalları və gönlər
- Kauçuk və rezin məmulatları

540 Əmtəələrin USN-da 42-ci qrupda hansı məmulatlar kodlaşdırılır?

- Plastik kütlə və onlardan olan məmulatlar
- Xəz xammal və məmulatlar
- Gön xammalları və gönlər
- Gön məmulatları
- Kauçuk və rezin məmulatları

541 Əmtəələrin USN-da 43-cü qrupda hansı məmulatlar kodlaşdırılır?

- Plastik kütlə və onlardan olan məmulatlar
- Gön xammalları və gönlər
- Gön məmulatları
- Xəz xammal və məmulatlar
- Kauçuk və rezin məmulatları

542 Gön-ayaqqabıların artikulu neçə rəqəmli işarədən ibarət olur?

- 2
- 4
- 5
- 6.0

3.0

543 Gön ayaqqabıların artikulunda birinci rəqəm nəyi göstərir?

Cins-yaş xüsusiyyətinə görə bölünməsinə

Xammalın növünü

Altının üzünə bərkidilmə üsulunu

Növünü

Təyinatını

544 Gön ayaqqabıların artikulunda ilk rəqəmin 1 olması nəyi göstərir?

Məktəbli ayaqqabısıdır

Oğlan ayaqqabısıdır

Qadın ayaqqabısıdır

Kişi ayaqqabısıdır

Qız ayaqqabısıdır

545 Kişilər üçün olan gön ayaqqabılarının artikulunun ilk rəqəmi neçədir?

5

3

2

1.0

4.0

546 Gön ayaqqabıların artikulunda ilk rəqəmin 2 olması nəyi göstərir?

Kişi ayaqqabısıdır

Qız ayaqqabısıdır

Oğlan ayaqqabısıdır

Qadın ayaqqabısıdır

Məktəbli ayaqqabısıdır

547 Qadınlar üçün olan gön ayaqqabılarının artikulunun ilk rəqəmi neçədir?

5

3

1

2.0

4.0

548 Gön ayaqqabıların artikulunda ilk rəqəmin 3 olması nəyi göstərir?

Uşaq ayaqqabısıdır

Məktəbli ayaqqabısıdır

Qız ayaqqabısıdır

Oğlan ayaqqabısıdır

Kişi ayaqqabısıdır

549 Oğlanlar üçün olan gön ayaqqabılarının artikulunun ilk rəqəmi neçədir?

- 8
 2
 1
 3.0
 5.0

550 Gön ayaqqabıların artikulunda ilk rəqəmin 4 olması nəyi göstərir?

- Uşaq ayaqqabısıdır
 Məktəbli ayaqqabısıdır
 Oğlan ayaqqabısıdır
 Qız ayaqqabısıdır
 Kişi ayaqqabısıdır

551 Qızlar üçün olan gön ayaqqabılarının artikulunun ilk rəqəmi neçədir?

- 7
 5
 3
 4.0
 6.0

552 Gön ayaqqabıların artikulunda ilk rəqəmin 5 olması nəyi göstərir?

- Qusarikdir
 Oğlan ayaqqabısıdır
 Qız ayaqqabısıdır
 Məktəbli ayaqqabısıdır
 Kiçik yaşlı uşaqlar üçün olan ayaqqabıdır

553 Məktəblilər üçün olan gön ayaqqabılarının artikulunun ilk rəqəmi neçədir?

- 8
 6
 4
 5.0
 7.0

554 Gön ayaqqabıların artikulunda ilk rəqəmin 6 olması nəyi göstərir?

- Kiçik yaşlı uşaqlar üçün olan ayaqqabıdır
 Qız ayaqqabısıdır
 Məktəbli ayaqqabısıdır
 Uşaq ayaqqabısıdır
 Oğlan ayaqqabısıdır

555 Uşaqlar üçün olan gön ayaqqabılarının artikulunun ilk rəqəmi neçədir?

- 2
 4
 5

- 6.0
 3.0

556 Gön ayaqqabıların artikulunda ilk rəqəmin 7 olması nəyi göstərir?

- Uşaq ayaqqabısıdır
 Oğlan ayaqqabısıdır
 Qız ayaqqabısıdır
 Məktəbli ayaqqabısıdır
 Kiçik yaşlı uşaqlar üçün olan ayaqqabıdır

557 Kiçik yaşlı uşaqlar üçün olangön ayaqqabılarının artikulunun ilk rəqəmi neçədir?

- 4
 6
 8
 7.0
 5.0

558 Gön ayaqqabıların artikulunda ilk rəqəmin 8 olması nəyi göstərir?

- Qız ayaqqabısıdır
 Uşaq ayaqqabısıdır
 Kiçik yaşlı uşaqlar üçün olan ayaqqabıdır
 Qusarik ayaqqabıdır
 Məktəbli ayaqqabısıdır

559 Qusarik gön ayaqqabılarının artikulunun ilk rəqəmi neçədir?

- 5
 7
 9
 8.0
 6.0

560 Gön ayaqqabıların artikulunda ilk rəqəmin 9 olması nəyi göstərir?

- Məktəbli ayaqqabısıdır
 Kiçik yaşlı uşaqlar üçün olan ayaqqabıdır
 Qusarik ayaqqabıdır
 Pinetkalardır
 Uşaq ayaqqabısıdır

561 Göndən olan pinetkaların artikulunun ilk rəqəmi neçədir?

- 5
 7
 8
 9.0
 6.0

562 Gön ayaqqabıların artikulunda ikinci rəqəm nəyi göstərir?

- Cins-yaş xüsusiyyətinə görə bölünməsinə
- Xammalın növünü
- Altının uzunə bərkidilmə üsulunu
- Ayaqqabının növünü
- Təyinatını

563 Gön ayaqqabıların artikulunda ikinci rəqəmin 1 olması nəyi göstərir?

- Sandaldır
- Botinkadır
- Yarımqəkmədir
- Çəkmədir
- Yarımbotinka və tuflidir

564 Gəndən olan çəkmələrin artikulunun ikinci rəqəmi neçədir?

- 5
- 3
- 2
- 1.0
- 4.0

565 Gön ayaqqabıların artikulunda ikinci rəqəmin 2 olması nəyi göstərir?

- Idman və ev ayaqqabısıdır
- Yarımbotinka və tuflidir
- Botinkadır
- Yarımqəkmədir
- Sandaldır

566 Gəndən olan yarımqəkmələrin artikulunun ikinci rəqəmi neçədir?

- 5
- 2.0
- 1
- 3
- 4.0

567 Gön ayaqqabıların artikulunda ikinci rəqəmin 3 olması nəyi göstərir?

- Çəkmədir
- Sandaldır
- Yarımbotinka və tuflidir
- Botinkadır
- Idman və ev ayaqqabısıdır

568 Gəndən olan yarımbotinkaların artikulunun ikinci rəqəmi neçədir?

- 5

- 2
- 1
- 4.0
- 3.0

569 Gön ayaqqabıların artikulunda ikinci rəqəmin 4 olması nəyi göstərir?

- Botinkadır
- İdman və ev ayaqqabısıdır
- Sandaldır
- Yarımbotinka və tuflidir
- Çəkmədir

570 Göndən olan tuflilərin artikulunun ikinci rəqəmi neçədir?

- 5
- 1
- 3
- 4.0
- 2.0

571 Gön ayaqqabıların artikulunda ikinci rəqəmin 5 olması nəyi göstərir?

- Çəkmədir
- Sandaldır
- Yarımbotinka və tuflidir
- Yay tuflisidir
- İdman və ev ayaqqabısıdır

572 Göndən olan yay tuflilərin artikulunun ikinci rəqəmi neçədir?

- 7
- 4
- 3
- 5.0
- 6.0

573 Gön ayaqqabıların artikulunda ikinci rəqəmin 6 olması nəyi göstərir?

- Çəkmədir
- Yarımbotinka və tuflidir
- Yay tuflisidir
- Sandaldır
- İdman və ev ayaqqabısıdır

574 Göndən olan yay tuflilərin artikulunun ikinci rəqəmi neçədir?

- 3
- 5
- 7
- 6.0

4.0

575 Gön ayaqqabıların artikulunda ikinci rəqəmin 7 olması nəyi göstərir?

- Çəkmədir
 Yay tuflisidir
 Sandaldır
 İdman və ev ayaqqabısıdır
 Yarımbootinka və tuflidir

576 Göndən olan idman ayaqqabılarının artikulunun ikinci rəqəmi neçədir?

- 3
 5
 6
 7.0
 4.0

577 Göndən olan ev ayaqqabılarının artikulunun ikinci rəqəmi neçədir?

- 3
 5
 6
 7.0
 4.0

578 Göndən olan yol ayaqqabılarının artikulunun ikinci rəqəmi neçədir?

- 3
 5
 6
 7.0
 4.0

579 Göndən olan ayaqqabıların artikulunda üçüncü və dördüncü rəqəmlər nəyi göstərir?

- Növ müxtəlifliyini
 Altının üzünə bərkidilmə üsulunu
 Növünü
 Cins-yaş xüsusiyyətinə görə bölünməsinə
 Xammalın növünü

580 Gön ayaqqabıların artikulunda neçənci rəqəmlər ayaqqabının növ müxtəlifliyini göstərir?

- Beşinci və altıncı rəqəmlər
 İkinci və üçüncü rəqəmlər
 Birinci və ikinci rəqəmlər
 Üçüncü və dördüncü rəqəmlər
 Dördüncü və beşinci rəqəmlər

581 Gön ayaqqabıların artikulunda neçənci rəqəmlər ayaqqabının altının üzünə bərkidilməsi üsulunu

göstərir?

- Dördüncü və beşinci rəqəmlər
- Birinci və ikinci rəqəmlər
- Üçüncü və dördüncü rəqəmlər
- Beşinci və altıncı rəqəmlər
- İkinci və üçüncü rəqəmlər

582 Gəndən olan ayaqqabıların artikulunda beşinci və altıncı rəqəmlər nəyi göstərir?

- Təyinatını
- Cins-yaş xüsusiyyətinə görə bölünməsinə
- Növ müxtəlifliyini
- Altının üzünə bərkidilmə üsulunu
- Növünü

583 Gön ayaqqabıların artikulunun beşinci və altıncı rəqəmlərinin 00 olması ayaqqabının altının üzünə hansı üsulla bərkidildiyini göstərir ?

- Yapışqan
- Sandal-yapışqan
- Sandal-tikiş
- Rant
- Mıx-yapışqan

584 Gön ayaqqabıların artikulunun beşinci və altıncı rəqəmlərinin 02 olması ayaqqabının altının üzünə hansı üsulla bərkidildiyini göstərir ?

- Mıx-yapışqan
- Sandal-tikiş
- Rant
- Sandal
- Sandal-yapışqan

585 Gön ayaqqabıların artikulunun beşinci və altıncı rəqəmlərinin 03 olması ayaqqabının altının üzünə hansı üsulla bərkidildiyini göstərir ?

- Mıx-yapışqan
- Rant
- Sandal
- Sandal-yapışqan
- Sandal-tikiş

586 Gön ayaqqabıların artikulunun beşinci və altıncı rəqəmlərinin 13 olması ayaqqabının altının üzünə hansı üsulla bərkidildiyini göstərir ?

- Sandal-tikiş
- Sandal
- Sandal-yapışqan
- Mıx-yapışqan
- Rant

587 Preyskurant təsnifatında pambıq parçalar neçə qrupa bölünür?

- 13
- 15
- 16
- 17
- 14

588 Preyskurant təsnifatında kətan parçalar neçə qrupa bölünür?

- 12
- 14
- 15
- 16
- 13

589 Preyskurant təsnifatında kətan parçalar neçə yarımqrupa bölünür?

- 6
- 4
- 3
- 2
- 5

590 Preyskurant təsnifatında ipək parçalar neçə qrupa bölünür?

- 5
- 7
- 9
- 8
- 6

591 Yun parçalar preyskurant təsnifatında neçə qrupa bölünür?

- 2
- 4
- 5
- 6
- 3

592 Zərif mahud yun ipliklərindən hazırlanan parçalar hansı yun parçalar qrupuna aiddir?

- Komvol təmiz yun
- Qaba mahud təmiz yun
- Zərif mahud yarımyun
- Komvol yarımyun
- Zərif mahud təmiz yun

593 Qaba yun liflərindən hazırlanan, yüksək qabalığa və codluğa malik ağır yun parçalar hansı qrupda birləşir?

- Zərif mahud yarımıyun
- Komvol təmiz yun
- Zərif mahud təmiz yun
- Qaba mahud təmiz yun
- Komvol yarımıyun

594 Toxuculuq məmulatları USN-də hansı bölmədə kodlaşdırılır?

- VII
- IX
- X
- XI
- VIII

595 USN-in XI bölməsində hansı mallar təsnifatlaşdırılır və kodlaşdırılır?

- Plastik kütlə və rezin məmulatları
- Oduncaq, ağac və ağacdən hazırlanan məmulatlar
- Kağız, karton və onlardan hazırlanan məmulatlar
- Toxuculuq malları
- Gön-xəz xammalları və məmulatları

596 USN-də toxuculuq malları neçə qrupa bölünür?

- 11
- 14.0
- 9
- 3
- 5.0

597 Toxuculuq malları USN-də neçə yarımqrupa bölünür?

- Bölünmür
- 4
- 2
- 3.0
- 5.0

598 “İpək liflər və onlardan olan parçalar” USN-də hansı qrupda kodlaşdırılır?

- 54
- 52
- 51
- 50.0
- 53.0

599 “Yun lifləri və onlardan olan parçalar” USN-də hansı qrupda kodlaşdırılır?

- 55
- 53
- 52

- 51.0
 54.0

600 “Xalçalar və digər toxunma döşəmə örtükləri “ USN-də hansı qrupda kodlaşdırılır?

- 61
 59
 58
 57.0
 60.0

601 “Xüsusi parçalar, krujevalar, bəzək materialları, tikmələr” USN-də hansı qrupda kodlaşdırılır?

- 62
 60
 59
 58.0
 61.0

602 “Hopdurulmuş xüsusi örtük təbəqəli parçalar “ USN-də hansı qrupda kodlaşdırılır?

- 63
 61
 60
 59.0
 62.0

603 “Trikotaj polotnoları” USN-də hansı qrupda kodlaşdırılır?

- 64
 62
 61
 60.0
 63.0

604 “Trikotaj geyimləri və onların ləvazimatları” USN-də hansı qrupda kodlaşdırılır?

- 65
 63
 62
 61.0
 64.0

605 USN-də 55-ci qrupda hansı mallar kodlaşdırılır?

- Xalçalar və digər toxuculuq döşəmə örtükləri
 Kimyəvi ştapel lifləri
 Hopdurulmuş xüsusi örtük təbəqəli parçalar
 Xüsusi parçalar, krujevalar, bəzək materialları, tikmələr
 Mahlıc, keçə və toxunmamış materiallar

606 USN-də 56-cı qrupda hansı mallar kodlaşdırılır?

- Hopdurulmuş xüsusi örtük təbəqəli parçalar
- Xalçalar və digər toxuculuq döşəmə örtükləri
- Kimyəvi ştapel lifləri
- Mahlıc, keçə və toxunmamış materiallar
- Xüsusi parçalar, krujevalar, bəzək materialları, tikmələr

607 USN-də 57-ci qrupda hansı mallar kodlaşdırılır?

- Hopdurulmuş xüsusi örtük təbəqəli parçalar
- Mahlıc, keçə və toxunmamış materiallar
- Kimyəvi ştapel lifləri
- Xalçalar və digər toxuculuq döşəmə örtükləri
- Xüsusi parçalar, krujevalar, bəzək materialları, tikmələr

608 USN-də 58-ci qrupda hansı mallar kodlaşdırılır?

- Hopdurulmuş xüsusi örtük təbəqəli parçalar
- Kimyəvi ştapel lifləri
- Mahlıc, keçə və toxunmamış materiallar
- Xüsusi parçalar, krujevalar, bəzək materialları, tikmələr
- Xalçalar və digər toxuculuq döşəmə örtükləri

609 USN-də 59-cu qrupda hansı mallar kodlaşdırılır?

- Xalçalar və digər toxuculuq döşəmə örtükləri
- Mahlıc, keçə və toxunmamış materiallar
- Xüsusi parçalar, krujevalar, bəzək materialları, tikmələr
- Hopdurulmuş xüsusi örtük təbəqəli parçalar
- Kimyəvi ştapel lifləri

610 Maşın və ya əllə hörülən trikotaj polotnoları USN-da hansı qrupda kodlaşdırılır?

- 63
- 61
- 59
- 60.0
- 62.0

611 Trikotajdan olan geyimlər və onların ləvazimatları USN-da hansı qrupda kodlaşdırılır?

- 63
- 60
- 59
- 61.0
- 62.0

612 Parçadan olan geyimlər və geyim ləvazimatları USN-da hansı qrupda kodlaşdırılır?

- 59

- 61
- 63
- 62.0
- 60.0

613 Sair hazır toxuculuq malları USN-da hansı qrupda kodlaşdırılır?

- 59
- 61
- 62
- 63.0
- 60.0

614 USN-də 60-cı qrupda hansı mallar kodlaşdırılır?

- Hopdurulmuş xüsusi örtük təbəqəli parçalar
- Parçadan olan geyimlər və geyim ləvazimatları
- Trikotajdan olan geyimlər və onların ləvazimatları
- Maşın və ya əllə hörülən trikotaj polotnoları
- Sair hazır toxuculuq malları

615 USN-də 61-ci qrupda hansı mallar kodlaşdırılır?

- Hopdurulmuş xüsusi örtük təbəqəli parçalar
- Parçadan olan geyimlər və geyim ləvazimatları
- Maşın və ya əllə hörülən trikotaj polotnoları
- Trikotajdan olan geyimlər və onların ləvazimatları
- Sair hazır toxuculuq malları

616 USN-də 62-ci qrupda hansı mallar kodlaşdırılır?

- Hopdurulmuş xüsusi örtük təbəqəli parçalar
- Maşın və ya əllə hörülən trikotaj polotnoları
- Trikotajdan olan geyimlər və onların ləvazimatları
- Parçadan olan geyimlər və geyim ləvazimatları
- Sair hazır toxuculuq malları

617 USN-də 63-cü qrupda hansı mallar kodlaşdırılır?

- Maşın və ya əllə hörülən trikotaj polotnoları
- Parçadan olan geyimlər və geyim ləvazimatları
- Hopdurulmuş xüsusi örtük təbəqəli parçalar
- Sair hazır toxuculuq malları
- Trikotajdan olan geyimlər və onların ləvazimatları

618 Asbest lifi və onlardan olan parçalar hansı qrupda kodlaşdırılır?

- 61.0
- 63
- 68.0
- 60

62

619 Asbest lifi və onlardan olan parçalar hansı əmtəə pozisiyalarında kodlaşdırılır?

- 60.12 – 60.13
 62.12 – 62.13
 63.12 – 63.13
 68.12 – 68.13
 61.12 – 61.13

620 “Pambıq lifləri və onlardan olan parçalar” USN-də hansı qrupda kodlaşdırılır?

- 56
 54
 53
 52.0
 55.0

621 “Sair bitki mənşəli liflər və onlardan olan parçalar” USN-də hansı qrupda kodlaşdırılır?

- 57
 55
 54
 53.0
 56.0

622 USN-də 50-ci qrupda hansı mallar kodlaşdırılır?

- Kimyəvi liflər
 Pambıq lifləri və onlardan olan parçalar
 Yun lifləri və onlardan olan parçalar
 İpək liflər və onlardan olan parçalar
 Sair bitki mənşəli liflər və onlardan olan parçalar

623 USN-də 51-ci qrupda hansı mallar kodlaşdırılır?

- Kimyəvi liflər və onlardan olan parçalar
 Pambıq lifləri və onlardan olan parçalar
 İpək liflər və onlardan olan parçalar
 Yun lifləri və onlardan olan parçalar
 Sair bitki mənşəli liflər və onlardan olan parçalar

624 USN-də 52-ci qrupda hansı mallar kodlaşdırılır?

- Kimyəvi liflər və onlardan olan parçalar
 İpək liflər və onlardan olan parçalar
 Yun lifləri və onlardan olan parçalar
 Pambıq lifləri və onlardan olan parçalar
 Sair bitki mənşəli liflər və onlardan olan parçalar

625 USN-də 53-cü qrupda hansı mallar kodlaşdırılır?

- Kimyəvi liflər və onlardan olan parçalar
- Yun lifləri və onlardan olan parçalar
- Pambıq lifləri və onlardan olan parçalar
- Sair bitki mənşəli liflər və onlardan olan parçalar
- İpək liflər və onlardan olan parçalar

626 USN-də 54-cü qrupda hansı mallar kodlaşdırılır?

- İpək liflər və onlardan olan parçalar
- Pambıq lifləri və onlardan olan parçalar
- Sair bitki mənşəli liflər və onlardan olan parçalar
- Kimyəvi liflər və onlardan olan parçalar
- Yun lifləri və onlardan olan parçalar

627 “Kimyəvi liflər” USN-də hansı qrupda kodlaşdırılır?

- 58
- 56
- 55
- 54.0
- 57.0

628 “Kimyəvi ştapel lifləri” USN-də hansı qrupda kodlaşdırılır?

- 59
- 57
- 56
- 55.0
- 58.0

629 “Mahlıç, keçə və toxunmamış materiallar” USN-də hansı qrupda kodlaşdırılır?

- 60
- 58
- 57
- 56.0
- 59.0

630 Mahlıç,cuna, tibbdə istifadə olunan sarğı materialları hansı qrupda kodlaşdırılır?

- 53
- 51
- 50
- 30.0
- 52.0

631 Mahlıç,cuna, tibbdə istifadə olunan sarğı materialları hansı əmtəə pozisiyalarını əhatə edir?

- 53.05 – 53.06
- 51.05 – 51.06
- 50.05 – 50.06

- 30.05 – 30.06
 52.05 – 52.06

632 Yun parçalar qrupuna hansı əmtəə pozisiyaları daxildir?

- 53.01 – 53.04
 52.01 – 52.12
 50.01 – 50.07
 51.01 – 51.13
 54.01 – 54.04

633 Pambıq parçalar qrupuna hansı əmtəə pozisiyaları daxildir?

- 53.01 – 53.12
 50.01 – 50.12
 51.01 – 51.12
 52.01 – 52.12
 54.01 – 54.12

634 Əmtəələrin USN-da 70-ci qrupda hansı mallar kodlaşdırılır?

- Kimyəvi liflər və onlardan olan məmulatlar
 Yun lifləri və onlardan olan məmulatlar
 Pambıq lifləri və onlardan olan məmulatlar
 Şüşə lifləri və onlardan olan məmulatlar
 İpək lifləri və onlardan olan məmulatlar

635 Əmtəələrin təsvirinin və kodlaşdırılmasının USN-nın XIV bölməsində hansı mallar kodlaşdırılır?

- Oduncaq, ağac və ağacdən hazırlanan məhsullar
 Toxuculuq malları
 Daş, gips, asbest, sement, şüşə və keramika, onlardan olan məmulatlar
 Təbii və süni mirvarilər, qiymətli daşlar, qiymətli metallar, büjiteriyalar
 Kağız, karton və onlardan hazırlanan məhsullar

636 “Təbii və süni mirvarilər, qiymətli daşlar, qiymətli metallar, onlardan olan məmulatlar və büjiteriyalar” əmtəələrin təsvirinin və kodlaşdırılmasının USN-nın hansı bölməsində yerləşir?

- XI
 XIII
 XV
 XIV
 XII

637 “Təbii və süni mirvarilər, qiymətli daşlar, qiymətli metallar, onlardan olan məmulatlar və büjiteriyalar” əmtəələrin təsvirinin və kodlaşdırılmasının USN-da hansı əmtəə pozisiyalarını əhatə edir?

- 67.01 – 67.04
 69.01 – 69.14
 70.01 – 70.20
 71.01 – 71.18

68.01 – 68.15

638 “Təbii və süni mirvarilər, qiymətli və yarımqiymətli daşlar” yarımqrupu” əmtəələrin təsvirinin və kodlaşdırılmasının USN-da hansı əmtəə pozisiyalarını əhatə edir?

- 75.01 – 75.05
 73.01 – 73.05
 72.01 – 72.05
 71.01 – 71.05
 74.01 – 74.05

639 “Qiymətli metallar, üzərinə qiymətli metallar çəkilmiş qeyri-nəcib metallar” yarımqrupu əmtəələrin təsvirinin və kodlaşdırılmasının USN-da hansı əmtəə pozisiyalarını əhatə edir?

- 75.11 – 75.18
 73.13 – 73.18
 72.01 – 72.05
 71.06 – 71.12
 74.04 – 74.08

640 “Zərgərlik məmulatları, qızıldan və gümüşdən olan sənətkarlıq işləri və digər məmulatlar” yarımqrupu əmtəələrin təsvirinin və kodlaşdırılmasının USN-da hansı əmtəə pozisiyalarını əhatə edir?

- 75.11 – 75.18
 73.01 – 73.05
 72.06 – 72.12
 71.13 – 71.18
 74.04 – 74.08

641 Əmtəələrin təsvirinin və kodlaşdırılmasının USN-nın 71-ci qrupunda hansı mallar əhatə edilir?

- Oduncaq, ağac və ağacdən hazırlanan məhsullar
 Toxuculuq malları
 Daş, gips, asbest, sement, şüşə və keramika, onlardan olan məmulatlar
 Təbii və süni mirvarilər, qiymətli daşlar, qiymətli metallar, onlardan olan məmulatlar və bütçiteriyalar
 Kağız, karton və onlardan hazırlanan məhsullar

642 “Təbii və süni mirvarilər, qiymətli daşlar, qiymətli metallar, onlardan olan məmulatlar və bütçiteriyalar” əmtəələrin təsvirinin və kodlaşdırılmasının USN-da hansı qrupda kodlaşdırılır?

- 67
 69
 70
 71.0
 68.0

643 Əmtəələrin təsvirinin və kodlaşdırılmasının USN-nın 71.13 – 71.18 əmtəə pozisiyalarında hansı mal yarımqrupu kodlaşdırılır?

- Keramika məmulatları
 Təbii və süni mirvarilər, qiymətli və yarımqiymətli daşlar

- Qiymətli metallar, üzərinə qiymətli metallar çəkilmiş qeyri-nəcib metallar
- Zərgərlik məmulatları, qızıldan və gümüşdən olan sənətkarlıq işləri və digər məmulatlar
- Şüşə və şüşə məmulatları

644 Əmtələrin təsvirinin və kodlaşdırılmasının USN-nın 71.01– 71.05 əmtəə pozisiyalarında hansı mal yarımqrupu kodlaşdırılır?

- Keramika məmulatları
- Qiymətli metallar, üzərinə qiymətli metallar çəkilmiş qeyri-nəcib metallar
- Zərgərlik məmulatları, qızıldan və gümüşdən olan sənətkarlıq işləri və digər məmulatlar
- Təbii və süni mirvarilər, qiymətli və yarımqiymətli daşlar
- Şüşə və şüşə məmulatları

645 Əmtələrin təsvirinin və kodlaşdırılmasının USN-nın 71.06– 71.12 əmtəə pozisiyalarında hansı mal yarımqrupu kodlaşdırılır?

- Keramika məmulatları
- Zərgərlik məmulatları, qızıldan və gümüşdən olan sənətkarlıq işləri və digər məmulatlar
- Təbii və süni mirvarilər, qiymətli və yarımqiymətli daşlar
- Qiymətli metallar, üzərinə qiymətli metallar çəkilmiş qeyri-nəcib metallar
- Şüşə və şüşə məmulatları

646 “Monetlər” əmtələrin USN-in hansı bölməsində kodlaşdırılır?

- XI
- XIII
- XV
- XIV
- XII

647 “Zərgərlik məmulatları, qızıldan və gümüşdən olan sənətkarlıq işləri və digər məmulatlar” əmtələrin USN-da hansı bölmədə və qrupda kodlaşdırılır?

- Bölmə XIII qrup 68
- Bölmə XV qrup 74
- Bölmə XV qrup 76
- Bölmə XIV qrup 71
- Bölmə XIII qrup 70

648 “Zərgərlik məmulatları, qızıldan və gümüşdən olan sənətkarlıq işləri və digər məmulatlar” əmtələrin USN-da hansı bölmədə kodlaşdırılır?

- XIV
- XII
- XIII
- XV
- XI

649 “Təbii və süni mirvarilər, qiymətli daşlar, qiymətli metallar, onlardan olan məmulatlar və bütçeriyalar” əmtələrin USN-da hansı bölmədə və qrupda kodlaşdırılır?

- Bölmə XV qrup 76
- Bölmə XIII qrup 68
- Bölmə XIII qrup 70
- Bölmə XV qrup 74
- Bölmə XIV qrup 71

650 “Təbii və süni mirvarilər, qiymətli və yarımqiymətli daşlar” yarımqrupu əmtəələrin USN-da hansı bölmədə kodlaşdırılır?

- XI
- XIII
- XV
- XIV
- XII

651 “Qiymətli metallar, üzərinə qiymətli metallar çəkilməmiş qeyri-nəcib metallar” yarımqrupu əmtəələrin USN-da hansı bölməyə aid edilir?

- XI
- XIII
- XV
- XIV
- XII

652 Əmtəələrin USN-nın XV bölməsində hansı mallar kodlaşdırılır?

- Kağız, karton və onlardan hazırlanan məhsullar
- Daş,gips, asbest, sement, şüşə və keramika, onlardan olan məmulatlar
- Təbii və süni mirvari, qiymətli daşlar,qiymətli metallar, büjiteriyalar
- Qeyri-nəcib metallar və onlardan olan məmulatlar
- Toxuculuq malları

653 “Qeyri-nəcib metallar və onlardan olan məmulatlar” əmtəələrin USN-nın hansı bölməsində kodlaşdırılır?

- XI
- XIII
- XIV
- XV
- XII

654 Əmtəələrin USN-da “qara metallar” hansı qrupda kodlaşdırılır?

- 76
- 74
- 73
- 72.0
- 75.0

655 Əmtəələrin USN-da “qara metallardan olan məmulatlar ” qrupunun kodu hansıdır?

- 74
- 71
- 72
- 73.0
- 70.0

656 Əmtələrin USN-da “mis və ondan olan məmulatlar” qrupunun kodu hansıdır?

- 76
- 72
- 73
- 74.0
- 75.0

657 Əmtələrin USN-da “nikkel və ondan olan məmulatlar” qrupunun kodu hansıdır?

- 76
- 73
- 74
- 75.0
- 72.0

658 Əmtələrin USN-da “qeyri-nəcib metallardan olan alət, bıçaq, qaşiq çəngəl məmulatları ” qrupunun kodu hansıdır?

- 78
- 80
- 81
- 82.0
- 79.0

659 Əmtələrin USN-da “qeyri-nəcib metallardan olan sair məmulatlar ” qrupunun kodu hansıdır?

- 79
- 81
- 82
- 83.0
- 80.0

660 Əmtələrin USN-da “qeyri-nəcib metallar və onlardan olan məmulatlar”(XV) bölməsində ehtiyat qrupunun kodu hansıdır?

- 76
- 78
- 79
- 77.0
- 75.0

661 Əmtələrin USN-nın “qeyri-nəcib metallar və onlardan olan məmulatlar”(XV) bölməsinin 72-ci qrupunda hansı mallar kodlaşdırılır?

- Qara metallardan olan məmulatlar
- Mis və ondan hazırlanan məmulatlar
- Nikkel və ondan hazırlanan məmulatlar
- Alüminium və ondan hazırlanan məmulatlar
- Qara metallar

662 Əmtəələrin USN-nın “qeyri-nəcib metallar və onlardan olan məmulatlar”(XV) bölməsinin 73-cü qrupunda hansı mallar kodlaşdırılır?

- Alüminium və ondan hazırlanan məmulatlar
- Mis və ondan hazırlanan məmulatlar
- Qara metallar
- Qara metallardan olan məmulatlar
- Nikkel və ondan hazırlanan məmulatlar

663 Əmtəələrin USN-nın “qeyri-nəcib metallar və onlardan olan məmulatlar”(XV) bölməsinin 74-cü qrupunda hansı mallar kodlaşdırılır?

- Alüminium və ondan hazırlanan məmulatlar
- Qara metallar
- Qara metallardan olan məmulatlar
- Mis və ondan hazırlanan məmulatlar
- Nikkel və ondan hazırlanan məmulatlar

664 Əmtəələrin USN-nın “qeyri-nəcib metallar və onlardan olan məmulatlar”(XV) bölməsinin 75-ci qrupunda hansı mallar kodlaşdırılır?

- Alüminium və ondan hazırlanan məmulatlar
- Qara metallardan olan məmulatlar
- Mis və ondan hazırlanan məmulatlar
- Nikkel və ondan hazırlanan məmulatlar
- Qara metallar

665 Əmtəələrin USN-nın “qeyri-nəcib metallar və onlardan olan məmulatlar”(XV) bölməsinin 76-cı qrupunda hansı mallar kodlaşdırılır?

- Qara metallar
- Mis və ondan hazırlanan məmulatlar
- Nikkel və ondan hazırlanan məmulatlar
- Alüminium və ondan hazırlanan məmulatlar
- Qara metallardan olan məmulatlar

666 Əmtəələrin USN-nın “qeyri-nəcib metallar və onlardan olan məmulatlar”(XV) bölməsinin 78-ci qrupunda hansı mallar kodlaşdırılır?

- Qara metallardan olan məmulatlar
- Nikkel və ondan hazırlanan məmulatlar
- Alüminium və ondan hazırlanan məmulatlar
- Qurğuşun və ondan hazırlanan məmulatlar
- Mis və ondan hazırlanan məmulatlar

667 Əmtəələrin USN-nın “qeyri-nəcib metallar və onlardan olan məmulatlar”(XV) bölməsinin 79-cu qrupunda hansı mallar kodlaşdırılır?

- Qara metallardan olan məmulatlar
- Nikkel və ondan hazırlanan məmulatlar
- Alüminium və ondan hazırlanan məmulatlar
- Sink və ondan hazırlanan məmulatlar
- Mis və ondan hazırlanan məmulatlar

668 Əmtəələrin USN-nın “qeyri-nəcib metallar və onlardan olan məmulatlar”(XV) bölməsinin 80-ci qrupunda hansı mallar kodlaşdırılır?

- Qara metallardan olan məmulatlar
- Nikkel və ondan hazırlanan məmulatlar
- Alüminium və ondan hazırlanan məmulatlar
- Qalay və ondan hazırlanan məmulatlar
- Mis və ondan hazırlanan məmulatlar

669 Əmtəələrin USN-nın “qeyri-nəcib metallar və onlardan olan məmulatlar”(XV) bölməsinin 81-ci qrupunda hansı mallar kodlaşdırılır?

- Mis və ondan hazırlanan məmulatlar
- Alüminium və ondan hazırlanan məmulatlar
- Qalay və ondan hazırlanan məmulatlar
- Əlvan metallar, metalkeramika və onlardan olan məmulatlar
- Nikkel və ondan hazırlanan məmulatlar

670 Əmtəələrin USN-nın “qeyri-nəcib metallar və onlardan olan məmulatlar”(XV) bölməsinin 82-ci qrupunda hansı mallar kodlaşdırılır?

- Nikkel və ondan hazırlanan məmulatlar
- Qalay və ondan hazırlanan məmulatlar
- Əlvan metallar, metalkeramika və onlardan olan məmulatlar
- Qeyri-nəcib metallardan olan alət, bıçaq, qaşığı çəngəl məmulatları
- Alüminium və ondan hazırlanan məmulatlar

671 Əmtəələrin USN-nın “qeyri-nəcib metallar və onlardan olan məmulatlar”(XV) bölməsinin 83-cü qrupunda hansı mallar kodlaşdırılır?

- Nikkel və ondan hazırlanan məmulatlar
- Qalay və ondan hazırlanan məmulatlar
- Əlvan metallar, metalkeramika və onlardan olan məmulatlar
- Qeyri-nəcib metallardan olan sair məmulatlar
- Alüminium və ondan hazırlanan məmulatlar

672 Əmtəələrin USN-nın XVI bölməsində hansı mallar kodlaşdırılır?

- Toxuculuq malları
- Təbii və süni mirvari, qiymətli daşlar, qiymətli metallar, büjiteriyalar
- Qara və əlvan metallar və onlardan olan məmulatlar
- Maşın, avadanlıq və mexanizmlər

- Daş,gips, asbest, sement, şüşə və keramika, onlardan olan məmulatlar

673 Əmtələrin USN-nın XVIII bölməsində hansı mallar kodlaşdırılır?

- Daş,gips, asbest, sement, şüşə və keramika, onlardan olan məmulatlar
- Qara və əlvan metallar və onlardan olan məmulatlar
- Maşın, avadanlıq və mexanizmlər
- Optiki, fotoqrafiya, nəzarət,ölçü, tibb, cərrahiyyə cihaz və aparatları; saatlar; musiqi alətləri; onların hissə və ləvazimatları
- Təbii və süni mirvari, qiymətli daşlar,qiymətli metallar, bütjiteriyalar

674 “Optiki, fotoqrafiya, nəzarət,ölçü, tibb, cərrahiyyə cihaz və aparatları; saatlar; musiqi alətləri; onların hissə və ləvazimatları” USN-də hansı bölmədə kodlaşdırılır?

- XVI
- XVIII
- XIV
- XV
- XVII

675 “Musiqi alətləri və onların hissələri” USN-də hansı qrupda kodlaşdırılır?

- 88
- 91
- 90
- 92.0
- 89.0

676 Əmtələrin USN-nın 90-cı qrupunda hansı mallar kodlaşdırılır?

- Qara və əlvan metallar və onlardan olan məmulatlar
- Musiqi alətləri və onların hissələri
- Saatlar və onların hissələri
- Optiki, fotoqrafiya, nəzarət,ölçü, tibb, cərrahiyyə cihaz və aparatları,onların hissələri
- Maşın, avadanlıq və mexanizmlər

677 Əmtələrin USN-nın 91-ci qrupunda hansı mallar kodlaşdırılır?

- Qara və əlvan metallar və onlardan olan məmulatlar
- Musiqi alətləri və onların hissələri
- Optiki, fotoqrafiya, nəzarət,ölçü, tibb, cərrahiyyə cihaz və aparatları,onların hissələri
- Saatlar və onların hissələri
- Maşın, avadanlıq və mexanizmlər

678 Əmtələrin USN-nın 92-ci qrupunda hansı mallar kodlaşdırılır?

- Qara və əlvan metallar və onlardan olan məmulatlar
- Optiki, fotoqrafiya, nəzarət,ölçü, tibb, cərrahiyyə cihaz və aparatları,onların hissələri
- Saatlar və onların hissələri
- Musiqi alətləri və onların hissələri
- Maşın, avadanlıq və mexanizmlər

679 “Müxtəlif sənaye malları” əmtəələrin USN-da hansı bölmədə kodlaşdırılır?

- XVI
- XVIII
- XIX
- XX
- XVII

680 Əmtəələrin USN-nın XX bölməsində hansı mallar kodlaşdırılır?

- Daş,gips, asbest, sement, şüşə və keramika, onlardan olan məmulatlar
- Qara və əlvan metallar və onlardan olan məmulatlar
- Maşın, avadanlıq və mexanizmlər
- Müxtəlif sənaye malları
- Təbii və süni mirvari, qiymətli daşlar,qiymətli metallar, büjiteriyalar

681 Əmtəələrin USN-da “Müxtəlif sənaye malları” bölməsi hansı qrupları əhatə edir?

- 80; 81; 82
- 85; 86; 87
- 90; 91; 92
- 94; 95; 96
- 82; 83; 84

682 “Mebellər, yataq dəstləri, işıqlandırıcı cihazlar və onların hissələri” hansı qrupda kodlaşdırılır?

- 98
- 96
- 95
- 94.0
- 97.0

683 “Oyuncaqlar, oyunlar və idman inventarları” hansı qrupda kodlaşdırılır?

- 98
- 96
- 94
- 95.0
- 97.0

684 “Müxtəlif hazır məmulatlar” hansı qrupda kodlaşdırılır?

- 98
- 94
- 95
- 96.0
- 97.0

685 Əmtəələrin USN-nın 94-cü qrupunda hansı mallar kodlaşdırılır?

- Saatlar və onların hissələri

- Müxtəlif hazır məmulatlar
- Oyuncaqlar, oyunlar və idman inventarları
- Mebellər, yataq dəstləri, işıqlandırıcı cihazlar və onların hissələri
- Musiqi alətləri və onların hissələri

686 Əmtəələrin USN-nin 95-ci qrupunda hansı mallar kodlaşdırılır?

- Saatlar və onların hissələri
- Müxtəlif hazır məmulatlar
- Mebellər, yataq dəstləri, işıqlandırıcı cihazlar və onların hissələri
- Oyuncaqlar, oyunlar və idman inventarları
- Musiqi alətləri və onların hissələri

687 Əmtəələrin USN-nin 96-cı qrupunda hansı mallar kodlaşdırılır?

- Mebellər, yataq dəstləri, işıqlandırıcı cihazlar və onların hissələri
- Müxtəlif hazır məmulatlar
- Saatlar və onların hissələri
- Musiqi alətləri və onların hissələri
- Oyuncaqlar, oyunlar və idman inventarları

688 “Mebellər, yataq dəstləri, işıqlandırıcı cihazlar və onların hissələri” mal qrupu hansı əmtəə pozisiyalarını əhatə edir?

- 97.01 – 97.06
- 94.01 – 94.06
- 93.01 – 93.06
- 95.01 – 95.06
- 96.01 – 96.06

689 “Oyuncaqlar, oyunlar və idman inventarları” mal qrupu hansı əmtəə pozisiyalarını əhatə edir?

- 96.01 – 96.08
- 94.01 – 94.08
- 95.01 – 95.08
- 93.01 – 93.08
- 97.01 – 97.08

690 “Müxtəlif hazır məmulatlar” mal qrupu hansı əmtəə pozisiyalarını əhatə edir?

- 97.01 – 97.18
- 96.01 – 96.18
- 95.01 – 95.18
- 94.01 – 94.18
- 93.01 – 93.18

691 “Oturmaq üçün olan mebellər” əmtəə pozisiyasının kodu hansıdır?

- 98.01
- 94.01
- 96.01

- 95.01
- 97.01

692 “Tibb, cərrahiyyə və stomatoloji mebellər” əmtəə pozisiyasının kodu hansıdır?

- 95.02
- 94.02
- 98.02
- 97.02
- 96.02

693 “Sair mebellər və onların hissələri” əmtəə pozisiyasının kodu hansıdır?

- 95.03
- 94.03
- 98.03
- 97.03
- 96.03

694 “İncəsənət əsərləri, kolleksiya və antikvar əşyalar” əmtəələrin təsvirinin və kodlaşdırılmasının USN-da hansı bölmədə yerləşir?

- XVII
- XXI
- XX
- XIX
- XVIII

695 Əmtəələrin təsvirinin və kodlaşdırılmasının USN-da XXI bölməsində hansı mallar kodlaşdırılır?

- Müxtəlif sənaye malları
- İncəsənət əsərləri, kolleksiya və antikvar əşyalar
- Təbii və süni mirvari, qiymətli daşlar, qiymətli metallar, büjiteriyalar
- Qara və əlvan metallar və onlardan olan məmulatlar
- Maşın, avadanlıq və mexanizmlər

696 “İncəsənət əsərləri, kolleksiya və antikvar əşyalar” əmtəələrin təsvirinin və kodlaşdırılmasının USN-da neçə qrupa bölünür?

- 4.0
- 1.0
- 2
- 3
- 5

697 “İncəsənət əsərləri, kolleksiya və antikvar əşyalar” əmtəələrin təsvirinin və kodlaşdırılmasının USN-da neçə yarımqrupa bölünür?

- 3.0
- 2
- Bölünmür

- 1
- 5

698 “İncəsənət əsərləri, kolleksiya və antikvar əşyalar” əmtəələrin təsvirinin və kodlaşdırılmasının USN-da hansı qrupda yerləşir?

- 93
- 97.0
- 95
- 96
- 94.0

699 Əmtəələrin təsvirinin və kodlaşdırılmasının USN-da “İncəsənət əsərləri, kolleksiya və antikvar əşyalar” qrupu hansı əmtəə pozisiyalarında əhatə olunur?

- 97.01 – 97.07
- 93.01 – 93.07
- 94.01 – 94.07
- 95.01 – 95.07
- 96.01 – 97.06